

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



SəS



Qəzət 1991-ci il yanvarın 11-dən çıxır

№ 034 (5506) 21 fevral 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezidentin tarixi nitqi: kimlər nədən narahatdır?



- Rəcəb Tayyib Erdoğan: İnsanlıq tarixinin ən böyük zülmərindən biri 26 il əvvəl Xocalıda yaşanıb



4
- Yeni Azərbaycan Partiyasının imzatoplama kampaniyası uğurla davam edir



6
- Siyavuş Novruzov: "O adamları azad edib, Azərbaycanı vəba xəstəliyindən qurtaraq"



5
- Elçin Quliyev AMEA "YT Park"ın fəaliyyəti ilə tanış olub



5
- Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib



7
- Vüqar Rəhimzadə: "Prezident seçkiləri mətbuatın ana xəttini təşkil edəcək"



8

8
Çinli turistlər:
"Naxçıvanın təbəti,
tarixi abidələri və təbii
səfa mənbələri
heyvətamızdır"



7
"The Daily Caller":
Azərbaycan yeni İpək
Yolu boyunca
Amerikanın mühüm
müttəfiqidir



16
"Məncəster Siti"
İngiltərə kuboku ilə
vidalaşıb



Prezidentin tarixi nitqi: kimlər nədən narahatdır?

Fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirildi. Tədbirdə Prezident İlham Əliyev dərin məzmunlu nitq söylədi. Dövlət başçısı çıxışında ölkədə həyata keçirilən İslahatlar, əldə edilən nailiyyətlər və qarşıda duran perspektivləri dolğun şəkildə ifadə etdi. Azərbaycanda sosial-iqtisadi və mədəni inkişafın müxtəlif aspektləri üzərində dayandı. Həyata keçirilən proqramların verdiyi dividendləri haqqında bir daha danışdı. Milli dövlətçiliyin sürətli inkişafının bundan sonra da davam edəcəyi vurğulandı. Bunlarla yanaşı, Azərbaycanın bəynelxalq aləmdə nüfuzunun artması, müxtəlif layihələrdə iştirakının müsbət nəticələri haqqında da dövlət başçısı fikir ifadə etdi. Ekspertlərin diqqətini daha çox çəken məsələlər sırasında İlham Əliyevin Azərbaycan tarixi, onun öyrənilməsi, gənclərin qarşısında duran vəzifələr, tarixi yaddaşın məzmun çalarları barədə irəli sürdüyü tezislər geniş müzakirə predmetinə çevrilib. Ancaq bir sırada dairələr bu fikirlərdən əməlli-başlı narahat olublar. Onlar həmin fikirləri qərəzli mövqedən analiz etməyə çalışırlar. Həmin məqamlar üzərində daha geniş dayanmaq zərurəti vardır.

Tarix və yaddaş: İlham Əliyevin rasional və ədalətli mövqeyi

Ulu öndər Heydər Əliyevin meşhur kəlamlarının birində deyilir: "Tarix həmişə hər şeyi öz yerinə qoyur"! Ulu öndərin başqa bir fikrində ise ifadə olunub: "Tarix heç nəyi silmir"! Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında söylədiyi dərin məzmunlu və geniş əhatəli nitqi Ulu öndərin yuxarıda vurgulanan fikirlərini bir daha tam təsdiq edib. Çünkü cənab Prezident növbəti dəfə tarixlə müasirliyə milli dövlətçilik və ədalət prinsiplərinin qovşağında dolğun nəzər salıb.

Dövlət başçısının qurultayda ifadə etdiyi fikirlər hələ də bir sırada xarici ölkə KİV-lərində, analitik və ekspertlərin diqqət merkezindədir. Onlardan beziləri qərəzli mövqədərlər. Lakin bu mövqedə bele İlham Əliyevin ifadə etdiyi tezisləri analiz etmək üçün bütün intellektual güclərini işə salmağa çalışırlar. Və təbii ki, bu istiqamətde zəifliklərini, zavallılıqlarını və aciz olduğunu bir daha nümayiş etdirirlər.

Düşənələri Azərbaycan Prezidentinin hansı sözləri daha çox təlaşa salıb? Onlar nədən qorxular və hay-kük qaldırırlar? Onlar haqqdan, tarixdən, ədalətdən, həqiqətdən qorxurlar! İlham Əliyevin tarixin hər şeyi öz yerine qoyacaq kontekstində söylediyi təmkinli və strateji xarakterli fikirləri bəzilərinin üzərine soyuq su çileyib. Ermenistan siyasi rəhbərliyi isə böyük qorxu və təlaş içinde məntiqsiz cümlələrlə münasibet bildirməye çalışmaqdadır. Bu zaman onların ne qədər gülünc və zavallı bir vəziyyətə düşdüklerini adı gözəl belə sezmək mümkündür!



Azərbaycan Prezidenti hakim partiyanın növbəti qurultayında yüksək tribunadan əminliklə bəyan edib: "Onu da qeyd etmeliyim ki, biz tarixi torpaqlarımızı da unutmamalıq və unutmuruq. Bu da gələcək fealiyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu günə bu istiqamətdə iş görürük. Bütün tarixi torpaqlarımızın İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallədir. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi eserlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıq və dünyadan müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünkü İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayitmalıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalyıq" (bax: Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib / AZERTAC, 8 fevral 2018).

Önce bu qiymətli və tarixi fikirlərin əsl məzmunu üzərində dayanmağa çalışaq. Burada dövlət başçısı həm tarixi, həm də siyasi-strateji aspektlərdə olduğca vacib məqamları gündəmə gətirib. Onlar güclü dövlət və güclü cəmiyyət quruculuğu prosesi baxımından Azərbaycan gəncliyinin həyat mənifestidir! Hər bir gənc bilməlidir ki, vətəndaşı olduğu dövlətin və təmsil etdiyi milletin mənəvi, coğrafi, siyasi və mədəni sərhədləri haradan keçir. İrəvanın bu sərhədlər daxilində olduğunu tarixi faktlar

sübut edir. O cümlədən İrəvan qalasının tikilməsi tarixçəsi, o dövrən qalan rəsmlər, sənədlər təsdiq edir. Həm də xoşbəxtlikdən onların eksəriyyəti Rusiya arxivlərindədir ki, bu da qərəzli kəsimlərin azərbaycanlıları və ya türkiyeliləri tərəfkeşlikdə, tarixi saxtalaşdırmaqda əsəssiz ittihamdan bir növ xilas edir.

Diqqət etsək, aydın görərik ki, İlham Əliyev hansısa ölkəyə herbi hücumdan söz açmış. Əksinə, dövlət başçısı Ermənistanın herbi təcavüzünü haqlı olaraq tənqid edir və torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bir daha bəyanlaşdır. Məhz bu kimi tendensiyaların karşısını almaq üçün Azərbaycan xalqının tarixi həqiqətləri unutmasası və dünya səviyyəsində daha geniş təbliğat aparması zəruriyini Prezident konkret vurgulayır.

Baxın, indi erməni quldur silahlı birləşmələri əmrləri haradan alıllar? Qədim Azərbaycan şəhəri olan İrəvanda oturmuş, Rusiya tərəfindən süni olaraq yaradılmış Ermənistan adlanan ölkənin rəhbərliyindən! Deməli, şəri tam möglüb etmək üçün bir əsr bundan önce baş vermiş tarixi səhvi düzəltmək gerekdir. İrəvanın

Azərbaycan şəhəri olduğunu azərbaycanlılar bir an belə unutmamalı və Xankəndində sakitliyin əbədi bərpası üçün İrəvanla bağlı məsələnin də hell edilməsi gərəkləyini anlamlıdır.

Bu, hər şeydən əvvəl yaddaş və mənəviyyat, tarixi məsuliyyət və vətəndaşlıq borcudur! Dövlət başçısı məhz bundan bəhs edir.

Göstərir ki, indi Dağlıq Qarabağla əlaqədar yaranmış münaqışının real kökləri daha derin tarixi məqamlara gedib çıxır. Biz müsteqil dövlət olaraq həmin məqamları gənclərimizə, gələcək nəsillərə elə çatdırma留意 ki, onlar XX əsrin əvvəllərində buraxılmış səhvleri təkrar etməsinlər. Buna görə də İrəvanın Azərbaycan şəhəri olması ilə bağlı işlər strateji mahiyyətlidir! Prezidentin bədəmir məntiqinin alternativi yoxdur!

Deməli, İlham Əliyev YAP-in VI qurultayında faktiki olaraq cəmiyyət və onun ziyanları qarşısında çox dəqiq şəkildə tarixi yaddaş məsələsini qoyub. Prezidentin buna çox ciddi əsasları vardır. Məsələ ondan ibarətdir ki, müxtəlif səbəblərden Azərbaycan tarixi milli dövlətçiliyin strateji aspektləri nəzəre alınmadan işlənib. Yalnız son illər ölkə rəhbərliyinin qətiyyəti sayesində bu istiqamətdəki boşluqlar sürətə doldurulmaqdır. Tarixçilərimiz İrəvan, Zəngəzur, Göyçə, Dərbənd, Borçalı, Təbriz və digər yerlərlə bağlı real faktları sistemli şəkildə ortaya çıxarmaqdadırlar. Bu sırada diqqət əsası olaraq daha çox İrəvan məsələsinə yönəldilməkdədir.

Həmin tədqiqatlar azərbaycanlıların tarixi yaddaşına çox qiymətli faktorlar əlavə edir. Xüsusiət gənc nəsil kim olduğunu, ecdadlarının tarixən hansı məkanlarda dövlət qurduqlarını indi daha aydın və konkret dərk etmək imkanına malikdir. Bunları zərgər dəqiqliyi və müdrikliklə reallaşdırmaq qabiliyyətinə malik dövlət başçısının

olması böyük xoşbəxtlikdir. Əslində, bu barədə İlham Əliyev dəfələrlə fikir bildirib. Ölkə rəhbəri tarixi ədalətin bərpa olacağına böyük inamını ifadə edib. Qurultayda isə Prezident çox gözəl kontekstde tezislərini bəyan edib. Yəni bu məqamda da real situasiyada dövlət başçısının ədalətli və yüksək diplomatik peşəkarlıqla davranışının şahidi olurq. Görünür, bir sıra dairələri məsələnin məhz bu tərəfi daha çox narahat edir. Çünkü onlar əks-argument kimi ele gülünc şeylərden yapışırlar ki, ciddi olduqlarına böyük şübhələr yaranır.

Dünyaya verilən mesaj: Azərbaycanın haqlı davası

Bu bağlılıqda İlham Əliyevin dünyaya verdiyi mesajın məzmuunu son dərəcə maraqlıdır. Dövlət başçısı bəyan edir ki, dünya İrəvan, Zəngəzur və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu bilməlidir və onu da anlamalıdır ki, həmin məsələ müstəqil Azərbaycan dövlətinin siyasi və strateji hədəflərindəndir! Buna kim etiraz edə bilər? Bir ölkə on min kilometrle uzaqda olan müsəlman ölkəsində özünün "təbii maraqlarından" danışır, üstəlik, oranı bombardayırlar, insanları qətəl yetirir və geri çəkilməyəcəyini bəyan edir. Başqa böyük dövlətlər də buna bənzər hərəkətlər edirlər.

Prezidentin tarixi nitqi: kimlər nədən narahatdır?

Əvvəli Səh. 2

Və özlərini tam haqlı sayırlar. Ermənistan kimi forpost dövlətlər də havadarlarının yardımını ilə həm qonşu ölkələrə müxtəlif əsassız iddialarını bildirir, həm də özgə torpaqlarını işgal edirlər. Üstəlik, onlar da, kənardan yardım edənlər də özlərini elə aparırlar ki, guya heç bir işgal faktı olmayıb. Dağılıq Qarabağda erməni quldur dəstələri əbədiyyən mövcud olublar. Lap yaxın keçmişdə - SSRİ dövründə Dağılıq Qarabağ Azərbaycan SSR-in tərkibində deyilmiş (biz hələ əvvəlki dövrləri demirik). Bəlkə də bir qədər kobud səslənir, amma buna siyasi-ideoloji həyasızlıq deyilir! Zaten, tarixən ermənilər həmin ampluada olub, indi də belə qalmaqdadırlar.

Azərbaycan isə tarixi faktlar əsasında göstərir ki, yuxarıda salalanan ərazilər ona məxsus olub və ədaləti bərpə etməkdə qərarlıdır. Bütün dünyanın bunu belə bilməsi çox vacibdir. Bəs ermənilər və onların havadarları yaranmış bu vəziyyəti necə təqdim etməyə çalışırlar? Əsl mezhəkə bu məqamda başlayır. Onların demək olar ki, bütün yazılarında saxta yanaşma, tarixi faktları tehrif etmə, indiki siyasi reallığı yarımcıqlıqla göstərme kimi qeyri-peşəkar münasibet vardır. Məsələni gah Dağılıq Qarabağ ilə bağlı aparılan danışqlara müncər etməyə çalışır, gah olmayan "tarixi faktları" getirir, gah da ənənəvi erməni yekəxanlığını yeni müstəvidi nümayiş etdirməyə cəhd göstərirler. Həmişə olduğu kimi, erməni-sayağı arqumentlər getirirlər - "Ermənistan qədim dövlətdir", "onun geniş ərazisi olub", "İrəvanın əsası ni ermənilər qoyub", "Azərbaycan təcavüzkarlıq edir" və s.

Guya Azərbaycanın sərt yanaşması sayəsində Dağılıq Qarabağ mənaqışısı indiye kimi həll edilməyib. Azərbaycanın isə qoysduğu əsas şərt bundan ibarətdir - işgal etdiyin torpaqlardan çəkil! Ermənilər və onların əl buyruqçuları bu faktı qətiyyən dile getirmək istəmirler. Çünkü onlar işgal edilmiş torpaqların mövcud olduğunu ört-basdır etməyə çalışırlar. Elə danışırlar ki, guya "dqr" adlanan qondarma qurum həmişə Qarabağda olub və Azərbaycan günlərin birində oraya hücum edib ermənilərin əlinənən almaq qərarına gəlib.

Bu kontekstdə Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrleri ilə görüşündə Prezident İlham Əliyevin vurğulanın fikirlərinə hənsi aspektde təqdim etməye çalışması, onun nə dərəcədə qeyri-peşəkar, zeif və məntiqsiz olduğunu bir daha nümayiş etdirməkdədir. Ermənistan prezidenti deyir ki, görürsünüz, Azərbaycan tərəfi İrəvanı arzulayır, biz Dağılıq Qarabağla bağlı onlara necə danışaq? Onu dinləyən hər bir həmsədr isə nədənəsusur və həqiqəti üzüne demir. Məsələ belədir ki, Ermənistan Dağılıq Qarabağı və etrafındakı rayonları hərbi yolla işgal edib. On-

dan həmin ərazilərdən rədd olmasına tələb edirlər. Burada qeyri-təbii nə var ki? S.Sarkisyan isə alçaqcaşına bu barədə susur və sadələvhəcəsinə tələb edir ki, İlham Əliyevi yola götərsinlər.

Ermənilərin qorxusu və göz yaşları: dəyişmirlər!

Başqa tərəfdən, Dağılıq Qarabağ mənaqışısı ilə əlaqədar beynəlxalq təşkilatların konkret qətnamələri vardır. BMT-nin bununla bağlı qəbul etdiyi dörd qətnamə barədə hətta uşaqların belə məlumatı var. Sual belədir: Ermənistan sözən hörmətə yanaşdığını bəyanlaşdı BMT-nin qətnamələrinə nüxəmət etmir, bunun əvezində Azərbaycan barədə əsəssiz və arqumentsiz fikirlər ifade etməyə çalışır? Özü də bu hal illərdir ki, davam edir. Səbəbi də ondan ibarətdir ki, həmsədr ölkələr Ermənistana bu cür şərait yaradıblar. İndi də erməni tərəfi heç bir real məntiqə sığmayan ifadələrlə mənaqışının həllini dalana dırəmkədə davam edir. Ancaq həqiqəti onların və həmsədlərin üzünə birbaşa deyənlər tapılın və bu, həmişə belə olacaqdır.

Azərbaycan Prezidentinin sözlərinə qarşı nə isə deməyə çalışınlardır Ermənistandan hansı yollarla vassal dövlət kimi quraşdırıldıqından bəhs etmirlər. Onlar İrəvanın necə sənə bir dövlətə paytaxt edildiyinin real tarixi mexanizmlərini gizlədirilər. Nəyə görə İrəvanın 1936-ci ilde "Yerevan" olduğunu demirlər. Çünkü tarixi həqiqətləri və həmin dövrə yeridilən anti-türk, anti-azərbaycan siyaseti etiraf etməkdən qaçırlar. Bu kontekstdə S.Sarkisyanın söylədiyi bir fikri də xatırlamaq yərini düşərdi.

Ermənistən prezidenti bir erməni gəncinin Ağrı dağı ilə bağlı verdiyi suala cavabında demişdi ki, bizim nəsil Dağılıq Qarabağ məsələsini həll etdi, gənc nəsil də Ağrını almalıdır. Yeni Ermənistən dövlətinə rəhbərlik edən bu adam açıq göstəriş verir ki, qonşu dövlətlərin torpaqlarına qarşı tecavüzkar əhval-ruhiyyədə olun. Gücünüz çatan yer qədər onları zəbt edin və Ermənistən qatın. O emindir ki, Ermənistən adlanan qondarma dövlət başqa ölkələrin torpaqlarını zəbt etməklə yaranıb və bu, belə də davam etməlidir. Hesab edir ki, Qərb və Rusiya daim arxalarında duracaq və onlara türkələrin ərazisi hesabına dövlət qurmağa şərait yaradacaqlar.

Təsəvvür edin, başqa ölkələrin ərazisine açıqca iddia ortaya qoyma bu militarist düşüncəli siyasetçilər Azərbaycanı ittiləm etməyə cəsarət göstərirlər! Düşünürler ki, havadarları həmişə olduğu kimi, indi də onları xilas edəcək. Lakin tarixi rakursda bu kimi yanaşma son dərəcə qeyri-obyektiv görünür.

Əlavə olaraq bir sər üzdənirəq ekspertlərin İlham Əliyevin daxili

auditoriya üçün bu cür fikirlər söyleyidəni bildirməklə tamamilə qərəzli olduqlarını təsdiq edirlər. Sədə həqiqət bundan ibarətdir ki, bircinci, dövlət başçısı bu fikirlər çox-çox əvvəl və dəfələrlə bəyan edib. Bu, onun bir lider və dövlət başçısı kimi principial mövqeyidir və bu mənada qətiyyən hər hansı seckü şüarı deyil. İlham Əliyev Azərbaycan dövlətçiliyinin tarixi ilə gələcəyi arasında məntiqi bağlılığı aydın görün və onu dəqiq addımlarla reallaşdırmaq istiqamətində çoxlu sayıda programlar həyata keçirən praqmatik rəhbərdir. Onun hər hansı qeyri-real şüara ehtiyacı yoxdur.

İlham Əliyevin həyat mövqeyi: şüarçılığa ehtiyacı yoxdur!

İkincisi, hamı bilir ki, Azərbaycanda İlham Əliyevə alternativ olə biləcək siyasetçi yoxdur. Onunla rəqəbatə heç kəs tab getirə bilməz. Azərbaycan Prezidenti həyata keçirdiyi layihələrlə, apardığı islahatlarla əsl gücünü göstərib. Belə olan halda İlham Əliyevin vacib tarixi bir faktdan təhlükət üçün istifadə etməsinə heç bir əsas yoxdur. Həm də Prezidentin nitqinə diqqətə nəzər salan tam aydın görür ki, İlham Əliyev həmin fikirləri kontekstdə, metin məntiqi davamı olaraq söyleyib və olduqca dəqiq mövqe bildirib. Bəlkə də Ermənistanda və ona havadarlıq edən ölkələrdə milli dövlətçilik məsələlərindən təhlükətə istifadə edirlər, lakin Azərbaycanın müstəqil, suveren və milli dövlət kimi gələcəyi İlham Əliyevin siyasi fəaliyyətinin mahiyyəti, əsas məqsədi və idarəetməsinin başlıca qayesini təşkil edir. Onu keçici təhlükət faktoru kimi təqdim etmək, en azından və yumşaq deyilsə, naşılıqdır!

Diger tərəfdən, bir səra üzdənirəq ermənipərest ekspertlər problemi Azərbaycanın daxili vəziyyəti ile izah etməyə çalışırlar. Guya Azərbaycanda iqtisadi və maliyyə çətinlikləri mövcuddur. Bu, olduqca gülünç və tam əsəssiz iddiadır. Azərbaycan dünyanın tək-tək ölkələrindən ki, qlobal maliyyə böhranından üzüağ çıxa bildi. Ölkənin gəlirləri stabilidir, sərmaya qoyuluşu tam həcmi ilə davam edir, islahatların sürəti azalmayıb. Təsadüfi deyil ki, mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın iqtisadi rəqabətə davamlılığını çox yüksək qiymətləndirirlər və ölkəmiz postsovət məkanında liderdir. Bütövlükde dənəya miqyasında rəqabətə davamlılıqda Azərbaycanın öndə irəlilədiyi rəsmi səviyyədə təsbit edilib. Bunun fonunda Ermənistanda hənsi dəyişikliklər baş verib? Ermənistən, ümumiyyətlə, rəqabətə davamlılıq siyahısında haradadır? Onu şahnezərovlar, atayevlər, tarasovlar və başqa erməni qulbeçələri axtarır tapsalar, yaxşı olar. Çünkü geninə-boluna Ermənistən dövlətçiliyinin ölümüne yas tutarlar!

On əsası, həmin dairələr belə gülünc vəziyyətdə olan Ermənistanda idarəetmə üsulunun dəyişməsinin sünə əsasları barədə niyə susurlar? Prezident Sarkisyanın baş nazır Sarkisyan olması nəyi dəyişəcək? Hansı "demokratik qayda"nın təsdiq edəcək? Yaxud "qədim dövlət"in "müasirleşməsi"nin hansı aspektlərini meydana çıxaracaq? Bu suallara ermənilərin ən dərin düşüncəni belə doğru cavab verə bilməz. Çünkü real arqument yoxdur, yalanı haraya qədər müdafiə etmək, sabun köpüy kimi şırtırmak olar?

Bütün bunlar Azərbaycan Prezidentinin bir tarixi həqiqəti açıq deməsinə bəzi dairələrin verdiyi sünə, qeyri-real və ədaletləşməreaksiyanın əsl səbəbi üzərində düşünməyə imkan yaradır. Məsələ ondan ibarətdir ki, onlar müstəqil Azərbaycanın hansı süretlə gücləndiyini və bu prosesin fonunda qarşısanına necə möhtəşəm tarixi-geosiyasi vəzifələr qoysunu görlərlər. Onlar bundan çox narahatdır. Əger belə olmasayıdı, İlham Əliyevin həmin fikirlərini belə geniş şərh etməyə çalışırdılar.

Bir sıra dairələr hiss edirlər ki, Azərbaycanla Türkiyənin geniş geosiyası məkanda nüfuzu getdiğəcə artır. İki qardaş ölkə haqqı, ədaləti, məzəlmlərə yardım əsas tutarlaq inamlı inkişaf edirlər. Onlar sözüñ həqiqi mənasında dünyaya ədalət dərsi verirlər. Bu iki dövlətin başlıca gücü onların ədaletliliyindədir. Məhz buna görədir ki, Azərbaycan Prezidenti təmkinlə tarixi torpaqlardan danışır, qarşıda duran məsələlərin həll ediləcəyinə əminliyini rahat ifadə edir. Onun qarşısını al biləcək qüvvə yoxdur!

Məsələnin başqa bir aspekti Azərbaycan Ordusunun getdiğəcə daha qüdrətli olması ilə əlaqəlidir. Aprel döyüsləri de göstərdi ki, Ordu məsələnin zəbt etdiyi torpaqlardan qoymulmasına nail olaçaq. Məsələ yalnız uyğun geosiyasi şərtlərə bağlıdır. Zamanı geləndə, bunu hər kəs görəcək. Yeni Azərbaycan Partiyasının VI qurultayının möhtəşəmliyi və strateji məsələləri müdriklik və temkinlə gündəmə getirməsi bunu bir daha sübut etdi. Bütün dünya gördü ki, Azərbaycanda hakim partiya çox güclüdür, onun kadr potensialı zəngindir və müstəqil dövlət quruculuğunda qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən gəlməkdədir.

Azərbaycan vətəndaşları öz Prezidenti ilə fərqli edirlər. Dövlət başçısının apardığı siyaseti tam dəstəkləyir və onun reallaşdırıldığı strategiyaya ürəkdən bağlıdır.

Düşənələrin narahatlığını anlaşılmış olar, cünki onlarda belə yüksək səviyyəli, uzaqgörən lider yoxdur. Lakin tarixin öz hökmü var. Ədalet həmişə qalib gelib. Azərbaycan haqqı olaraq tarixi vəzifələrini yerinə yetirməlidir. Buna görə də Azərbaycan xalqı İlham Əliyevlə yeni zirvələri fəth etməkdə qərarlıdır!

Rəsmi xronika

Prezident İlham Əliyev Əlli il ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobil AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdi. I qrup əlli ilə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqədüdünə artırılması haqqında Sərəncam imzalandı.

Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və "Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqədüdünə təsispət edilmesi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalandı.

Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalandı.

Prezident İlham Əliyev Əfqanistanda sovet qoşunlarının tərkibində beynəlxalq borcunu yerinə yetirərək hələk olan, itkin düşmüş və məhkəmə qaydasında olmuş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqədüdünə artırılması haqqında Sərəncam imzalandı.

Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kategoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqədüdünə artırılması haqqında Sərəncam imzalandı.

Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZORTAC) ilə Türkmenistan Dövlət İnformasiya Agentliyi (TDX) arasında informasiya mübadiləsi haqqında Səzənşin təsdiq edilməsi barədə Fərman imzalandı.

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 966-VQD nömrəli Qanunun tətbiqi və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalandı.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Şəhər salma və Təkinti Məccələsinin təsdiq edilməsi" haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 985-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalandı.

21 fevral 2018-ci il

Rəcəb Tayyib Ərdoğan: İnsanlıq tarixinin ən böyük zülmərindən biri 26 il əvvəl Xocalıda yaşanıb



Xocalı faciəsi zamanı şəhid olan Azərbaycanlı qardaşlarımızı rəhmətlə anırıq. Dünyada vəhşi qətlam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmərindən biri 26 il əvvəl Xocalıda yaşanıb. AZƏRTAC xəber verir ki, bu fikirləri Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət ve İnkışaf Partiyasının parlament qrupunun toplantı-

sında çıxış edərkən deyib.

"Dünyada hər fürsət də demokratiyadan, insan hüquqlarından bəhs edib Xocalı qatillərinə hökm kəsən və ya bununla bağlı çıxışlar edən bir ölkə gördünümüz? Göre bilmezsiniz. Çünkü türkə, müsəlmana gələndə onların gözləri, qulaqları və vicdanları qapanır. Onlar görməz, duymaz, hiss etməzler. Amma hər kəs unutsa da biz unutmayacaq və unut-



durmayaçaq. Xocalı qətləməni da, qardaşımıza qarşı işlənən bütün insanlıq günahlarını da hər zaman xatırlaya-caq və xatırladacaq", - deyə Türkiye Prezidenti bildirib. Toplantıya Azərbaycandan da nümayəndələr qatılıb. Belə ki, Xocalı soyqırımıının ildönümü ilə əlaqədar Türkiye-Azərbaycan İş adamları Birliyinin sədri Hüseyin Böyükfrat və Xocalıdan olan deputat Elman

Məmmədovla birgə Xocalı faciəsinin bir qrup şahidi tədbirdə iştirak edib. Xatırladıq ki, Xocalı soyqırımıının 26-ci ildönümü ilə əlaqədar Türkiyədə müxtəlif anım tədbirləri keçirilir.

Elmar Məmmədyarov Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Misirin ölkəmizdəki səfiri xanım Suzan Cemil Nuh ilə görüşüb. Xarici işlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, görüşdə tarixi və ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan ilə Misir arasında əməkdaşlığın hərəkəflərini inkişaf səviyyəsində məmənluq ifadə olunub.

Suzan Cemil Nuh diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan ilə Misir arasında mövcud olan dostluq mənasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb. Tərəflər Hökumətlərarası Birgə Komissiyanın tezliklə iclasının keçiriləcəyini müsbət addım kimi qeyd edərək Komissiyanın fəaliyyətinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə ümidi var olduğunu ifadə ediblər. Misirin Qoşulma Hərəkatının təsisçi dövlətlərindən biri olduğu qeyd olunub, aprelin 5-6-da ölkəmizdə keçiriləcək Qoşulmama Hərəkatının nazirlər konfransı və 2019-2022-ci illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barəsində fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov səfir Suzan Cemil Nuh gələcək fəaliyyətində uğurlar arzu edib.



Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin müavini ilə görüşüb

Fevralın 20-də YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin müavini Stiven Makkormik ilə partiyənin mənzil qərargahında görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycan ile Britaniya arasındaki əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir. YAP Beynəlxalq əlaqələr şöbəsinin müdürü, Milli Məclisin deputatı Sevinc Fətəliyeva görüşdə iştirak etmişdir.



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Horadizdə vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rehbərleri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərize və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

AZƏRTAC-in bölgə müxbiri xəber verir ki, fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Horadiz şəhərində Ağcabədi, Ağdam, Füzuli, Laçın və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Ali



Heydər Əliyev Mərkəzidə keçirilən qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmala vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərefindən diqqətli dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarət götürülüb.

Ziyafat Əsgərov Rusiya Prezidenti seçilərində MDB müşahidəçilər missiyasının rəhbəri ilə görüşüb

Fevralın 20-də MDB İcraiyyə Komitəsinin Moskva bölməsində Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Ziyafat Əsgərov Rusiya Federasiyası Prezidenti seçilərində MDB müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quaminski ilə görüşüb.



MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, görüşdə seçki kampanyası və missiyasının işinin təşkili ilə bağlı məsələlər geniş müzakirə edilib. Həmsöhbətlər əminliklərini bildiriblər ki, missiya seçki kampanyasının hazırlıq prosesinə və keçirilməsinə obyektiv qiymət verəcək, öz funksiyalarını Rusiya qanunvericiliyinə ciddi riayet edərək və dövlətin suverenliyinə hörmətlə yanaşaraq həyata keçirəcək.

Elçin Quliyev AMEA “YT Park”ın fəaliyyəti ilə tanış olub

Fevralın 20-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının (“YT Park”) fəaliyyəti ilə tanış olub.

AMEA-dan SİA-ya verilən məlumatə görə, önce “YT Park”ın rezidentləri - Təcrübə-Sənaye Zavodunun və “Millers-Oils Azərbaycan” MMC-nin yağı istehsal sahələrinə baxış keçirilib, pilotsuz uçaq aparatlarının istehsal sahələri, “YT Park”ın Mərkəzləşdirilmiş analitik laboratoriysi və Radio ekoloji monitoring sistemi ilə yaxından tanış olunub. Sonra qonağı “YT



qeyd edərək gelecekde bu istiqamətdə əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirib.

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstututunun direktoru, akademik Vaqif Fərzeliyev Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə aparıcı mövqə tutması üçün yüksək texnologiyalar və innovasiya siyasetinə diqqətin artırılmasının vacibliyini bildirib.

AMEA YT Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliy-



Park”ın fəaliyyət istiqamətləri, gələcək inkişaf planları, ayrı-ayrı rezidentləri haqqında daha ətraflı məlumat vermək üçün tədbir təşkil olunub.

Tədbirdə akademik Akif Əlizadə Azərbaycanda yüksək texnologiyalar sahəsinin inkişafında dövlət qayığından danışış, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqinin vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən Yüksək Texnologiyalar Parkının yaradılması bunun bariz nümunəsidir. Akademik iki dövlət qurumu arasında əməkdaşlığı gələcək perspektivlər üçün önem daşıdığını vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə AMEA arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığı dair imzalanan memorandum çərçivəsində birge görülmüş işlərden bəhs edib. AMEA “YT Park” ilə əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyi

yətinin artırılması, müsəir elmi və texnoloji nailiyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədile birgə əməkdaşlığın zəruriliyini qeyd edib.

Daha sonra “Elm və Texnologiya Parkı” MMC-nin nümayəndəsi Ayaz Məmmədli, “Azeltech” MMC-nin direktoru Samir Süleymanov və “DN Technologies” MMC-nin nümayəndəsi Ceyhun Nəbadov təmsil etdikləri qurumların fəaliyyətinə dair təqdimatla çıxış ediblər.



Siyavuş Novruzov: “O adamları azad edib, Azərbaycanı vəba xəstəliyindən qurtaraq”

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov “Amerikanın səsi”nə müsahibəsində gözlənilən amnistiya aktı və əfvədən danışır

- Siz Amnistiya aktı haqqında qanun qəbul edilməsi təşəbbüsü ilə çıxış etmisiniz. Amnistiya aktı kimlərə aid edildə bilər?



- Qanunvericiliyə uyğun olaraq hər bir deputat qanunvericilik təşəbbüsü ilə çıxış edə və amnistiya aktı təqdim edə bilər. İndi Cümhuriyyətin yüz illiyinin oludguna, cənab Prezidentin Cümhuriyyətə çox yaxından diqqət göstərdiyinə, 100 illiyinin keçirilməsi ilə bağlı geniş fərman imzaladığına görə mən parlamente məsələ qaldırdım ki, biz hamımız cənab Prezidentdən xahiş edək ki, o, özü parlamente belə bir qanun layihəsi təqdim etsin. Burada da söhbət ondan gedir ki, bu amnistiya aktı digərlərindən fərqlənsin. Fərqlənməsi ilə bağlı iki səbəb göstərmmişik. Birinci səbəb Cümhuriyyətin 100 illiyi, ikinci səbəb Ümummilli Liderin anadan olmasının 95 illiyi ərəfəsidir. Amnistiya maddələrə (Cinayet və İnzibati Xətalar Məcəlləsinin maddələri nəzərdə tutulur - red.) əsaslanaraq edilir, lakin amnistiya aktının preambulasında müddəələr və principlər göstəriləndə o adamlar avtomatik olaraq amnistiyaya düşə bilirlər. Azərbaycanın müstəqilliyinin 27-ci ildönümüdür. Müstəqillik, ərazi bütövülüyü uğrunda vuruşmuş insanlar sonradan hansı cinayət törətməsinə baxmayaraq (ehtiyatsızlıqdan, qəsdən, başqalarının təhrük ilə cinayət edənlər var) amnistiya düşməlidir. Qadınlar var ki yaşı 60-i keçib, himayəsində azyaşlı uşaqlar var, həmçinin məsuliyyətə cəlb olunanandan sonra dünyaya uşaq getirib (sayı da az deyi, 12-15 nəfər belə insan var). Dündür, həbsxanada bunlar üçün şərait yaradılıb, ayrıca yaşayırlar, bağçaları var, amma bununla yanaşı o uşağın günahı nədir? Hər hansı bir cinayət törətmədən doğulandan mehbəs həyatı yaşayır. Bu cür insanların amnistiyaya düşməsi vacibdir. Gender bərabərliyi deyirlər, 70 və yuxarı yaşda olan kişilərə də hansı cinayət törətməsindən asılı olmayaraq amnistiya aktının şamil olunması mümkündür. Azərbaycanda dini qruplaşmala qoşulanlar var, onları çıxmak şərti ilə dindarlara da amnistiya tətbiq edilə bilər, dündür, onları yoldan çıxarıblar.

Azərbaycanda dini qruplaşmala qoşulanlar var, onları çıxmak şərti ilə dindarlara da amnistiya tətbiq edilə bilər.

Cihad etmək istəyənlər gedib Dağlıq Qarabağda cihad eləsin və yaxud gedib Azərbaycanın ərazisini işğal edənlərə, Xocalı soyqırımı tövədenlərə qarşı mübarizə aparsın. Lakin görürsən ki, bəzi insanlar din pardesi altında gedib xarici ölkələrə döyüslərə qoşulurlar. Bu insanları çıxmak şərti ilə, din pardesi altında olan müxtəlif cərəyanları, təxbətçi qrupları da ora daxil etmirəm. Amma elə mömin insanlar var ki, ehtiyatsızlıqdan avtomobilə qəza törədib və yaxud da naşılığından istifadə olunub, hansısa bir sənədə qol çekib. Bu cür inanclı insanlara da tətbiq olunması pis olmaz. Genclər var hansı ki, öyrədiblər, gəncdir, beynini doldurublar, öz uşaqlarını qaçırlılar xaricdə təhsil aldırırlar, başqasının uşaqlarını tökürlər küçələrə və deyirler ki, get qanunu poz. Mənim xatirimdədir, Azərbaycanda bir neçə xarici ölkənin səfiri var idi, biri elə Norveçin səfiri Steynar Gil, deyirdi ki, siz universitetlərə qarşı çıxmış edin, qanunu pozun, sizi azad etsələr Avropada təhsil almağınızə kömək edəcəyik. O cür genclər var, hansı ki, Əli Kərimlidir, başqalarıdır, beynini doldurub yoldan çıxıb. Özlərininkini gizledib, bunları qabağa verib. Bunlar da özleri bilmədən qanunu pozublar. İndi bunların gələcək həyatı qabaqdadır. Mən hesab edirəm ki, belə gənclərin də azad edilməsi məqsədəyənən ola bilər. Son olaraq da əsasən bəzi Avropa təşkilatları, o cümlədən bəzi qeyri-hökumət təşkilatları bu və ya digər formada Azərbaycana təzyiq göstərib güzəştli şəkildə Azərbaycanın təbii sərvətlərindən behrələnmək üçün müxtəlif ad atırlar ortaya, siyasi məhbəs və s. Azərbaycanda siyasi məhbəs heç vaxt olmayıb və yoxdur. Siyasi baxışlarına görə və yaxud metbuatda hansısa çıxışına, yazısına görə heç kəs məsuliyyətə cəlb olunmur. Azərbaycanda ancaq bu və ya digər şəkildə cinayət törətmüş şəxslər var ki onlar hansı partianın üzvü olmasından asılı olmayaraq, məsuliyyətə cəlb olunur.

Partiyallılığı onu xilas etmir. Bax, belə adamlara artıq siyasi məhbəs yox, siyasişədirilmiş məhbəs deyirlər. Görürsən, saxta şəkildə onlara arayış verirlər. Bir arada yunuslar bunları alver mənbəyinə çevirmişdi, onların adını siyahıya salmaqla valideynlərindən pul alıb Avropanın her bir ölkəsində özlərinə villalar alıblar, tikiblər. Bu kateqoriyada olan adamlar var ki, onların barəsində artıq mətbuatda da kifayət qədər yazılıb. Bu adamlardan, onların adından istifadə edirlər. Tərəfdikləri cinayəti kənarə qoyurlar, onların pozduğu hüquqlar kənardə qalır, başlayırlar partiyallılığını axtarmağa. Bu vəba xəstəliyini Azərbaycandan birdəfəlik qurtarmaq üçün Avropa Şurasının, Avropa Parlamenti, erməni lobbisi tərəfindən öyrədilmiş deputatların elindən o silahı almaqdan ötürü o cür adamların hamısını bir qərarla azad edib, bundan da qurtaraq. Görek, bundan sonra ne isteyəcəklər. Bax budur, prinsip etibarı ilə ortaya qoylanın əsas məsələlər.

- İndi həm amnistiya, həm də əfv olacaq? Belə başa düşmək olarmı?

- Mən onu deye bilmərəm. Bu qərarı nə verən, nə də qəbul edən mən deyiləm. Əfvi cənab Prezident edir, amnistiyani isə parlament qəbul edir. Biz ideya, fikir, təşəbbüs irəli sürürük. Bunun reallaşması üçün hüquqi mexanizm var və buna uyğun olmalıdır.

- Taxminən nə vaxta təsadüf edə bilər?

- Təşəbbüs baş tutacaqsa amnistiyani mayda edə bilərik. Amma cənab Prezident istənilən vaxt əfv edə bilər.



ATƏT PA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbi-zadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülvüyə Ağayeva ATƏT Parlament Assambleyasının Avstriyada keçiriləcək qış sessiyasında iştirak etmək üçün fevralın 21-dən 24-dək bu ölkədə səfərde olacaqlar. AZƏRTAC xəber verir ki, Vyanada keçiriləcək sessiya çərçivəsində əvvəlcə deputatlarımız qurum rəhbərliyinin iştirakı ilə Daimi Komitənin iclasına qatılacaq, sonra isə təşkilatın demokratiya, insan hüquqları və humanitar məsələlər, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclaslarında iştirak edəcəklər. Toplantıda iqlim dəyişikliyi və onun qlobal fəsadlarının uzunmüddəli mübarizə strategiyasının hazırlanması, ATƏT məkanında silahlara nəzaretlə bağlı yaranan problemlər və silah yayılması qarşısının alınması, yanlış informasiyaların demokratiyaya təsirli mövzusunda müzakirələr aparılacaq.

Deputatlarımız səfər çərçivəsində ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun 2-ci iclasına da qatılacaqlar. Burada qurumun əsasnaməsinə əlavə və dəyişiklər ediləcək, Yunanistan və Moldovanın təşkilat üzvlüyüne qəbuluna, İpək Yolunun bərpası təşəbbüsünü dəstəkləyən qətnamə layihəsinə, bu il martın 13-14-də Milli Məclisə qurumun birgə təşkilatçılığı ilə keçiriləcək “ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Beynəlxalq Bakı Konfransı”na dair məsələlər müzakirə olunacaq.

Yeni Azərbaycan Partiyasının imzatoplama kampaniyası uğurla davam edir

Quba

11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyası Quba rayonunda uğurla başa çatmışdır. Bu kampaniyada Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsinin 18 nəfər




fəal üzvləri seçici imzalarının toplanmasına cəlb olunmuşdur. Seçici imzaları 52 sayılı Quba və 53 sayılı Quba-Qusar seçki dairələri üzrə toplanmışdır. Bu imzatoplama kampaniyasında seçicilər yüksək fəallıq və aktivlik nümayiş etdirmişdir.

Xalqımız, o cümlədən, qubalılar Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyaseti, birmənalı olaraq, dəstekləyir və müdafiə edir. YAP Mərkəzi Seçki Qərargahının Quba rayon şöbəsi öz işini bundan sonra da fəaliyyət programına uyğun olaraq davam etdirəcək.

Xaçmaz

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi Cənab İlham Heydər oğlu Əliyevin na-



mizəliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini uğurla həyata keçirib.

Qeyd edək ki, ilk olaraq rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının üzvü olan könüllülərdən ibarət qrup yaradılmışdır, onlara müvafiq treninglər keçirilib.

Beləliklə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentliyə namizəd Cənab İlham Əliyevin müdafiəsi üçün aparılan imzatoplama kampaniyası YAP Xaçmaz rayon təşkilatı tərəfindən uğurla başa çatdırılıb.

Pirallahi

Yeni Azərbaycan Partiyası Pirallahi rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində partiyanın Azərbaycan Respublikası Prezidentliyinə namizədi Cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə ruh yüksəkliyi ilə seçici imzalarının toplanması prosesini başa çatdırıb.



YAP Pirallahi rayon təşkilatı seçki qərargahının 7 nəfər imza toplayan fəali 13 sayılı Xəzər-Pirallahi Seçki Dairesi üzrə yaşayan sakinlərdən 350 imza toplayıb. Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edib.

Qəbələ

Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Qəbələ rayon şöbəsi 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-in Azərbaycan Respublikası Prezidentliyinə namizədi Cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesini uğurla həyata keçirib. YAP Mərkəzi Seçki Qərargahının Qəbələ rayon şöbəsinin 15 nəfər partiya fəaliyətindən ibarət qərargah üzvləri seçilmişdir.

19 fevral tarixindən etibarən Qəbələ rayonu üzrə



116 sayılı Qəbələ seçki dairesinin 54 məntəqəsinin ərazisində 700 nəfər seçicidən imza toplamaq üçün 14 nəfər YAP üzvü imzatoplama kampaniyasına cəlb olunmuşdur. İmzatoplama kampaniyasından önce, imza toplayacaq partiya fəalları üçün treninglər keçirilmişdir. İmzatoplama prosesi fevralın 20-də yüksək seviyyədə seçki qanunvericiliyinə uyğun tərzdə aparılırla, uğurla başa çatmışdır.

Samux

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində par-



tiyamızın Azərbaycan Respublikası Prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması kampaniyasınila uğurla başa çatdırıb.

Fevralın 17-da YAP Samux rayon təşkilatının seçki qərargahının 12 nəfər imzatoplayan fəali 102 sayılı Samux-Şəmkir Seçki Dairesi üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işe başlayıb. İmza toplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edib, bütövlükde, 600 seçci imzası toplanıb.

Gədəbəy

11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası Prezidentliyinə namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi məqsədi ilə Gədəbəy rayonu üzrə seçci im-



zalarının toplanması prosesi uğurla başa çatıb. Bununla bağlı YAP Gədəbəy rayon təşkilatında 17 nəfərdən ibarət Seçki Qərargahı, 14 nəfərdən ibarət imzatoplayan qrup yaradılıb. İmzalar Gədəbəy rayonu ərazisini əhatə edən 103 sayılı Gədəbəy və 104 sayılı Gədəbəy-Tovuz DSK-lar üzrə toplanıb.

Qeyd edək ki, Gədəbəy rayonunda imzatoplama prosesi 2 gün müddətində davam edib və fevralın 20-də yekunlaşdırılıb.

Azərbaycanda dövlət-din modeli xalqımızın milli maraqlarına yönəlib



DQİDK-nin sıfırı ile çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş "Şəhadət" sənədli filmi göstərilib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Ali Aliyev çıxış edərək, konfransın keçirilməsinin ve sənədli filmin nümayişinin əhəmiyyətini vurğulayıb, ölkəmizdə həyata keçirilən dövlət-din siyasetindən, milli-mənəvi dəyərlərin, ölkədə tolerantlıq mühitinin qorunub saxlanmasından danışib. Bildirib ki, respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli rayonunda da dini durum sabitdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, Azərbaycan İslam dünyasının bir parçasıdır. Cənubi Qafqazın ən qədim məscidləri Azərbaycan ərazisində inşa edilib. İslami dəyərlər Azərbaycan xalqının adət-ənənələrində, psixologiyasında, dünya görüşündə dərin iz buraxıb. Biz bu dəyərlərimizi qoruyaraq nəsildən-nəsle ötürə bilmışik.

Mübariz Qurbanlı ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən yüksək diqqətdən danışaraq deyib: "Azərbaycan dövlət müstəqilliyini bərpa edərən 17 məscid fəaliyyət göstəriridə, hazırda ölkədə 2200-dən çox məscid var. Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, İslam bizim milli-mənəvi dəyərimizdir. Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərimizə xüsusi diqqətlə yanaşır. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa şəhərindəki Gövhər ağa məscidinin tikilməsi Prezidentin dine olan münasibətinin bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, işğaldan azad olunmuş Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid gəlib, burada respublikamızın ərazi bütövlüyü uğrunda helak olanların ruhuna dua oxuyublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Cəbrayıl rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olub. AZERTAC-in bölgə müxbiri xəbər verir ki, Dövlət Komitəsinin sədri Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Ali Aliyev ilə birgə əvvəlcə Horadiz şəhərində "Aprel şəhidlərinə xatirə" abidəsini ziyaret edib.

Daha sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Ali Aliyev və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Komitənin əməkdaşları, həmçinin bir qrup din xadimi Prezident İlham Əliyevin gəşterisi ilə Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məscid gəlib, burada respublikamızın ərazi bütövlüyü uğrunda helak olanların ruhuna dua oxuyublar.

Komitə sədri dindarlarla səhbətində Cocuq Mərcanlıda Şuşa şəhərindəki Gövhər ağa məscidinin bənzərinin tikilməsini Prezidentin dine olan münasibətinin bariz nümunəsi kimi qiymətləndirib. Qeyd edib ki, işğaldan azad olunmuş Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin tikilməsi rəmzi məna daşıyır. Cocuq Mərcanlı kəndi kimi digər işğal olunmuş torpaqlarımız da azad ediləcək, Qarabağda olan bütün abidə və ibadət yerlərimiz bərpa olunacaq. Məscide Dövlət Komitəsi tərefindən nəşr olunan kitablar hədiyyə edilib.



Müdafiə naziri Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan mərasimdə iştirak edəcək



Konfransın ikinci hissəsi "Dini radikalizmle mübarizə və maarifləndirmə" mövzusunda panelə davam edib.

YAP rayon gənclər təşkilatının üzvlərinin, orta məktəb direktorlarının təlim-tərbiye üzrə müavinlərinin, ümumtəhsil məktəblərində çalışan psixoloq və "Həyat bilgisi" fənnini tədris edən mülliimlərin iştirak etdiyi tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Gündüz İsmayılov, Komitənin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdürü müavini Ruslan Əsgərov, Füzuli Rayon İcra Hakimiyyəti başçının müavini, içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdürü Gülbahar Eyvazova çıxış ediblər. Çıxışlarda dövlət-din münasibətləri sahəsindəki siyasetin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitine, milli-mənəvi dəyərlərə bağlılığı gücləndirilməsi, dini radikalizmə qarşı mübarizə, cəmiyyətin, xüsusən gənclərin zərərlə dini cərəyanların təsiri altına düşməsinin qarşısının alınması barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minske yola düşəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimde iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılır. Azərbaycanın müdafiə nazirinin Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyaret etməsi de nəzərdə tutulub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib



Amerikanın "The Daily Caller" nəşrində İsrailin aparıcı analitik merkezinin beynəlxalq məsələlər üzrə direktoru və bu mərkəzin sabiq beynəlxalq müxbiri Maayan Hoffmannın "Azərbaycan yeni İpek Yolu boyunca Amerikanın mühüm müttəfiqidir" sərlövhəli məqaləsi dərc edilib. Müəllif yazır ki, siyasi dairələrdə Azərbaycan həm həyati əhəmiyyətli enerji ehtiyatlarının təchizatçısı, həm də Çin ilə Avropa arasında və Avropanın hüdudlarından kənardır ticarətin artmasına şərait yaradan yeni İpek Yolu üzərində əsas paylaşıdrıcı məntəqə kimi geosiyasi əhəmiyyətli dövlət hesab edilir.

M.Hoffman qeyd edir ki, Azərbaycanın nadir coğrafi mövqeyi həm insanların ənsiyyəti, həm də əmtəələrin, məhsulların və xidmətərin qarşılıqlı əlaqəsi üçün çox əlverişlidir. Azərbaycan həm Rusiya, həm də İran ilə həmsərhəd olan yegane ölkədir. Müəllif iki ölkə arasında daha sıx tərəfdəşligin zəruri olmasına səhərət açaraq yazır ki, Birləşmiş Şəhərlər Azərbaycan üçün ideal tərəfdəşdir. Bu baxımdan, ABŞ-in da Bakı ilə ciddi tərəfdəşliyə maraqlı qarşılıqlı olmalıdır.

Müəllif vurğulayır ki, Azərbaycanı dəstəkləmək və müdafiə etmək Amerikanın maraqlarına uyğundur. Lakin bu iki ölkənin yaxınlaşması yolunda müyyən engeller də var. Belə engellərin en birincisi konqresin "erməni aid nə varsa hamisə yaxın" olmasınadır. Ekspert qeyd edir ki, bunun əsas səbəbi ABŞ-dakı erməni icmasının coxsayılı və siyasi cəhətdən "səxavətli" olmasıdır.

Ermenistan kiçik, siyasi və iqtisadi cəhətdən inkişaf etməmiş ölkə olduğuna baxmayıraq, onun vacibliyi digər regional dövlətlərin Ermenistandan istifadə dərəcəsi ilə ölçülür. M.Hoffman yazır ki, Ermenistanın vassal dövlət olması hamiya məlumdur, ondan Qərbi və bütün regionlara təqribəsiyi zəiflətmək üçün bu regionu dağıtmak məqsədilə istifadə edilir. Ermenistan başqa ölkənin hərbi bazaları və silahları ilə doludur, onun lideri isə bir dəfə bəyan edib ki, özünün xarici siyasetini regional böyük dövlətin rəhbərliyi ilə "koordinasiya edir". Müəllif qeyd edir ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda "dondurulmuş" münaqışa Ermenistanın iflasa məhkum olan layihəsidir. Ermenistan Dağlıq Qarabağ regionunu işğal etdiyinə və öz qoşunlarını bu regiondan çıxarmaqdan imtina etdiyinə görə mənfiətli regional layihələrdən, o cümlədən yeni İpek Yolu layihəsində təcrid olunur.

Yusif Babanlı
AZERTAC-in xüsusi müxbiri
Vaşington

Çinli turistlər: "Naxçıvanın təbiəti, tarixi abidələri və təbii şəfa mənbələri heyətəmizdir"

Naxçıvan mənəvi istirahət üçün çox gözəl məkandır. Bu diyarın təbiəti, tarixi abidələri və təbii şəfa mənbələri heyətəmizdir. Burada turizm sektorun inkişaf edib, bütün xidmətlər yüksək səviyyədədir, milli yeməklər isə çox dadlıdır. Bu sözləri AZERTAC-a müsahibələrindən çinli turistlər Jou Li və Li Bouen deyib.



Jou Li qeyd edib ki, Naxçıvana ilk dəfədir gəlir. Əvvəllər bu diyar haqqında təsəvvürünün olmadığını deyən J.Li bildirib ki, Əshabi-Kəhf ziyanətgahı, Naxçıvan şəhərində möhtəşəm muzeylər onda xoş təssərrüt yaradıb. O, muxtar respublikaya səyahəti ilə bağlı təssərrütlərini sosial şəbəkələr vasitəsilə dostları ilə paylaşacağını vurğulayıb. "Duzla müalicənin mümkündüyü haqqında ilk dəfə burada, Naxçıvanda eşitdim", - deyən digər Çin vətəndaşı Li Bouen isə üçgünlük tur programı çərçivəsində Naxçıvan şəhəri ilə yaxından tanış olduğunu, xüsusiələ buradakı təmizlikdən, eləcə də qaldıqları otelək yoksə qonaqpərvərlidən, restoranlardakı səliqə-sahmandan razılığını bildirib.

Naxçıvanın müasir inkişaf mənzərəsinin onlarda təəccüb doğduğunu qeyd edən, buradakı yolların, küçələrin təmizliliyi xüsusiələ bəyənən turistlər Naxçıvanqalanın, Nuh Peygəmberin türbəsinin ziyanətindən sonra bu diyar haqqında təsəvvürlərinin çox dəyişildiyini vurğulayıblar. Onlar, həmçinin Naxçıvanın bu İl İslam Mədəniyyəti Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı olduğunu öyrəndiklərini, qədim memarlıq abidələri haqqında məlumat aldıqlarını, tarixi İpek Yolu üzərindəki ehemiyəti və həmçinin müasir inkişafı və xarici iqtisadi əlaqələri haqqında da xeyli informasiya əldə etdiklərini söyləyiblər. Səfərin son günündə Naxçıvan şəhərində bazardan və marketlərdən alış-veriş edən turistlər yerli istehsal olan şərablara, meyve qurularına və Naxçıvan düzüna maraq göstərdiklərini bildiriblər.

Pakistanın "National Herald Tribune" qəzetiində Xocalı soyqırımı barədə məqalə dərc edilib



Pakistanın "National Herald Tribune" qəzetiində və qəzeti elektron portallında "Xocalı soyqırımı üçün ədalət" sərlövhəli məqalə yayıldı. AZERTAC xəber verir ki, məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə 613 adamın, o cümlədən 106 qadının, 70 qocanın və 83 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyi, Xocalı soyqırımının Ermənistəninin işgalçılıq və etnik təmizləmə siyasetinin tərkib hissəsi olduğu bildirilir. Yazida Xocalı soyqırımının siyasi, tarixi və hüquqi mahiyyəti açıqlanır, qurbanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi, faciənin beynəlxalq normalar baxımından soyqırımı xarakteri daşıdığı diqqətə çatdırılır. Vurğulanır ki, faciədən sonra dünyadan nüfuzlu nəşrlərdə soyqırımı haqqında məqalelər dərc edilib. Ermenilər istəseler də, bu qanlı hadisəni heç cür təkzib edə bilməzlər. Müellif yazıda soyqırımı ilə əlaqədar İsləmabad Strateji Tədqiqatlar İnstitutunda keçirilecek seminar və "Xocalıya ədalət!" beynəlxalq kampaniyası haqqında da geniş məlumat verir.

Azərbaycanda 21 əcnəbi saxlanılıb

Azərbaycanda 11 nəfər Pakistan, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşları saxlanılıb. Dövlət Migrasiya Xidmətindən Trend-ə verilən məlumatə görə, 16-19 fevral 2018-ci il tarixlərdə keçirilmiş növbəti tədbirlər zamanı sahibkarlıq fealiyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Migrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri almış, lakin sahibkarlıq fealiyyəti ilə məşğul olmuşdurular aşkar edilmiş 11 nəfər Pakistan İslam Respublikası, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşları saxlanılıb. Həmin şəxslər gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Migrantların Saxlanması Mərkəzində yerləşdiriliblər. Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir.



Vüqar Rəhimzadə: "Prezident seçkiləri mətbuatın ana xəttini təşkil edəcək"

Mətbuat Şurasının idarə Heyətinin üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin SIA-ya müsahibəsi

- Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə kütləvi informasiya vasitələrinin rolü və vəzifələri nədən ibarət olacaq? Yeni KIV-lərin üzəri hansı vəzifələr düşür?

- Təbii ki, hər bir vətəndaşın üzərinə kifayət qədər məsuliyyət və öhdəlik düşür. Hər bir vətəndaşın borcudur ki, seçkilərdə feallıq nümayiş etdirsin, aktiv şəkildə seçkilərdə iştirak etsin və öz seçimini etsin, mövqeyini ortaya qoysun. Mətbuatın da burada rolu kifayət qədər böyükdür. Mətbuat həm təbliğat, təşviqat vəsitsi olmaqla yanaşı, həm də ictimai şüra müəyyən mənada təsir göstərən bir vasitədir. Mərkəzi Seçki Komissiyasının iclaslarının keçirilməsi, namizədlərin irəli sürüləməsi, qeydə alınması, imzatoplama kampaniyası və s. digər texniki prosesləri işləşdirməsi və cəmiyyətə çatdırılması mətbuatın üzərine düşən vəzifələrdən biridir. Mətbuatın üzərinə təbliğat-təşviqat kampaniyasında da kifayət qədər işlər düşür. Belə ki, prezidentliyə namizədlərin, onların selahiyətli nümayəndələrinin çıxışlarını, ümumiyyətlə, seçki ilə bağlı irəli sürülən bütün məsələlərin ictimaiyyətə çatdırmasında mətbuat böyük bir vasitədir. Bu həm də məsuliyyətli və şərəflə bir vəzifədir. Düşünürəm ki, mətbuat bu günə kimi bu yönündə kifayət qədər uğurlu fealiyyətini davam etdirib. Hesab edirəm ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri Azərbaycan mətbuatının ana xəttini təşkil edəcək.

- Təbliğat və təşviqat prosesində, həmçinin seçki günündə media nümayəndələrinin fealiyyətinə neçə nəzarət olunacaq? Yəni yalan, təxribat xarakterli məlumatlar yayan media qurumuna və yaxud jurnalista qarşı hansı tədbir görülecektə?

- Ümumiyyətlə, bu günümüzdə bəzən Görürən ki, qeyri-dəqiq, reallığa səykməyən, xüsusiələ elektron media qurumlarında yalan məlumatlar dərc olunmaqdadır. Hesab edirəm ki, jurnalistic özünü daxili bir senzurası, ədaleti olmalıdır. Bütün məsələlər obyektiv və heç bir qanun pozuntusuna, təhqirlərə və



diger şəxsi, aile həyatına yol vermədən həyata keçirilməlidir. Təbii ki, seçki günündə Mətbuat Şurası daim monitoring həyata keçirir. Mətbuat Şurasının idarə Heyətinin üzvləri seçkiləri izləmək üçün bir çox rayonlarda olurlar və seçkilərin gedisi ilə maraqlanırlar. Düşünürəm ki, qarşıdan gələn prezident seçkilərində də bu bele olacaq. Amma çap mətbuatından fərqli olaraq bu gün elektron media qurumlarında kifayət qədər peşə davranış qaydalarının pozulması hallarına, hətta bəzən təhqirlərə rast gəlinir. Hesab edirəm ki, bu yolverilməzdər və bu artıq jurnalistika prinsiplərinə deyil, bütövlükde cinayətə sövq olunacaq əməllərdir. Ona görə də bundan çəkinmək lazımdır və bele hallara qətiyyən yol vermək olmaz. Əgər sən jurnalist adını daşıyırsanız və jurnalist kimi fealiyyət göstərmək istəyirsinə o zaman jurnalistika prinsiplərinə əməl etmək lazımdır. Əgər sən peşə davranış qaydalarına əməl etmirsinə bu zaman sən cinayətkarlığa məyllenmiş bir insansın. Hesab edirəm ki, öz fealiyyətini qanunlar çərçivəsində qurmaq ən vacib məsələdir.

- Müxalifet dəşərgəsi prezident seçkilərinin aprelin 11-ə təyin edilməsinə fərqli yanaşır. Siz bu barədə nə deyərdiniz?

- Hesab edirəm ki, prezident seçkilərinin aprel ayının 11-nə təyin olunması çox düzgün bir qərardır. Təessüflər olsun ki, müxalifet hər şeyi qara eynəkdə görür. Onlar ədalət prinsiplərini itmiş, obyekтивlikdən uzaq insanlardır. Bu insanlar xaricdən onları idarə edən dirijor çubuğuna tabedirlər. Guya onlar bilmir ki, 2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir. Onlar bu tarixi hamidian yaxşı bilirdi. Hesab edirəm ki, bu qərar hər bir vətəndaşın arzu

və istəyini özündə eks etdirir. Heç şübhəsiz ki, yüksək səviyyədə də bu seçkilər reallaşacaq. Azərbaycanı, elini, torpağını sevən insanlar yüksək fəallıqla bu seçkilərde iştirak edəcək. Təbii ki, onlar Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə və müasir, güclü Azərbaycan dövlətinin dünya birliyində daha da yüksək zirvələr fəth etməsinə səs verəcəklər.

- **Bəs müxalifət qüvvələrinin seçkiöncə hazırlığını necə qıymətləndirirsınız?**

- Bildiyiniz kimi Mərkəzi Seçki Komissiyası tərəfindən artıq 13 naməzəd qeydə alınıb. Həmin naməzədlər arasında kifayət qədər tanınmış siyasetçilər, partiya sədrleri var. Bütün bunlara baxmayaraq radikal müxalifə yalnız dağıdıcılıq missiyasını düşünüb. Onlar ölkəni qurmaq, abadlaşdırmaq, ölkəni inkişaf etdirməyi heç zaman düşünməyib. Bu insanları yalnız Azərbaycanın gördüyü iş kölgə salmaq, Azərbaycan vətəndaşlarını pis günlərə sövq etmək, ölkəmizi dünya birliyində gözdən salmağa yönəlmış bir siyaset həyata keçirmək amalları olub. Bu daim belə olub. Onlar AXC-Müsavat cütlüyüün hakimiyətdə olduğu dövrə Azərbaycan pis güne qoymuşdular. İndiñin özündə də radikal müxalifə Azərbaycana o gözə baxmağa cəhd edirlər. Bu insanları yalnız şəxsi və xaricdəki havadarlarının maraqları düşündürüb.

Düşünürəm ki, burada xarici amillər faktoru da ola bilər. Bizim bu əvvəl işləri həyata keçirmək üçün daim dövlətimizin, vətəndaşlarımızın mənafeyi düşündürüb. Bütləvlükde aparılan bu işlər hesab edirəm ki, Azərbaycanda vətəndaş amilinə söykenib. Azərbaycana daim bəd gözə baxmaq istəyən qüvvələr olub. Paytaxtda və regionlarda keçirilən beynəlxalq tədbirlərde bəzən görürsən ki, bu tədbirlərə kölgə salmağa çalışan xarici qüvvələr olub. Təbii ki, bu qüvvələr də Azərbaycanı istəməyən ermənipərest, antiazərbaycan, erməni lobisine xidmət edənlərdir. Azərbaycan Prezidenti ölkəminin uğurlarını daha yüksək səviyyədə inkişaf etdirməkələ o insanlara Azərbaycanda gedən bu sürətli inkişafın qarşısında tab gətirə bilməzlər.

Məleykə Abbaszadə fevralın 28-də Goyçayda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 28-də Goyçay şəhərində vətəndaşları qəbul edəcək. DİM-dən AZERTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 10:00-da Goyçay şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Goyçay rayonu ilə yanaşı, Ucar, Kürdəmir, Ağsu rayon sakinləri, eləcə də bu bölgələrdə məskunlaşmış qacqın və məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulu gəlmək istəyən vətəndaşların DİM-in internet saytına daxil olaraq elektron müraciət formasını (<http://eservices.tqdk.gov.az/sedrinqebulu/>) doldurmaqla qeydiyyatdan keçmələri və ya mərkəzin Goyçay regional bölməsinə şəxsiyyət vəsiqəsi ilə birləşdə (ünvani: Goyçay şəhəri, R.İsayev küçəsi, 43) müraciət etmələri (əlaqə telefonu: (020) 274 66 74) xahiş olunur. Bundan əlavə, qeydiyyata yazılışlaq istəyənlər Ucar, Kürdəmir, Ağsu rayon təhsil şöbələrinə də müraciətə edə bilərlər.

Azərbaycan XİN Ermənistan prezidentinin qondarma Dağılıq Qarabağ rejiminə ünvanladığı təbrikə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə ünvanladığı təbrikə münasibət bildirib.

AZƏRTAC xəber verir ki, Hikmət Hacıyev Ermənistan prezidentinin sözügedən təbrikdə erməni terror təşkilatı ASALA üzvü və onlarla günahsız insanın terror yolu ilə qətlində iştirak etmiş beynəlxalq terrorçu Monte Melkonyanın fəxarətə iqtibas gətirməsinin Ermenistan hakimiyyətinin və 80-ci illerin sonlarında Azərbaycanın Dağılıq Qarabağ regionunda başlamış aqressiv separatçı hərəkatın əsl məhiyyətini sübut etdiyini deyib. H.Hacıyev qeyd edib ki, terrorçu Monte Melkonyanla birlikdə səhra komandırı kimi fəaliyyətə başlayan və bu təfəkkürdən hələ də ayrılmayan Ermənistan rəhbərliyi Azərbaycana qarşı terror, hərbi işgal, qanlı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət əməllerinin nəticələrini nailiyət kimi təqdim edir.

Mətbuat xidmətinin rəhbəri deyib: "Özü-özünü ve erməni xalqını aldatmaq əvəzine, Ermenistanın hərbi diktatura rejimi Azərbaycanın Dağılıq Qarabağ regionunda başlayan aqressiv erməni separatizmi və Azərbaycan ərazilərinin hərbi işğalının Ermenistanın bugünkü strateji uğursuzluğunu şərtləndirdiyini etiraf etməlidir. Belə ki, Azərbaycan ərazilərinin Ermenistan tərəfindən müvəqqəti və taktiki işğalı Ermənistanın geosiyası və geoiqitasi və təcridini və strateji möglubiyyətini şərtləndirək, onu re-



gional layihələrdən kənardə qoyub və bu ölkənin siyasi, hərbi, iqtisadi, sosial və demografik resurslarını tükməkdədir. Həmçinin suveren dövlət kimi, Ermənistan öz mövcudluğunu ciddi sual altına qoyub. Ermənistan istisna olmaqla, bütün beynəlxalq iqtimaiyyət Azərbaycanın beynəlxalq seviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyrı və dəstəkləyir. Bu mövqə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT, İslam Əməkdaşlıq Təşkilati, Avropa Şurası, Avropa İttifaqı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların bəyanatları, qətnamə və qərarları, habelə ikterəfli əsasda digər dövlətlərin bayanatlarında və iki sənədlerində təsbit olunub. Ermenistanın Azərbaycan ərazilərinin hərbi işğalını siyasi müstəviyə daşımaq və hətta işğala öz müqəddəratını təyin etmə donu geyindirək legitimləşdirmək cəhdələri iflasa uğrayıb. Beynəlxalq iqtimaiyyət Ermenistanın gücləndirilən iştəfiadə edərək Azərbaycan ərazilərini hərbi yolla işğal etməsinin nəticələrini tanımayıb və heç zaman da tanımayaq. ATƏT-in Minsk qrupunun həmsədrleri və bütün beynəlxalq iqtimaiyyət işğala əsaslanan mövcud status-kvonu qəbul edilməz və qeyri-davamlı hesab

edir və onun dəyişdirilməsini tələb edir. Status-kvonun dəyişdirilməsi, ilk növbədə, işğal faktının aradan qaldırılmasını nəzərdə tutur. Münaqişənin mərhələli şəkildə həllinin siyasi-hüquqi əsasları bütün beynəlxalq iqtimaiyyətə məlumdur. Bu, beynəlxalq hüququn norma və prinsipləri, BMT TŞ-nin məlum qətnamələri, Helsinki Yekun Aktina əsaslanaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq seviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaćqın və məcburi köçkünlərin, o cümlədən Dağılıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağılıq Qarabağın erməni və azərbaycanlı icmasının birgə yaşayışını nəzərdə tutur. Ermenistanın Azərbaycana qarşı tecavüz, işğal və etnik təmizləmə siyaseti, həmçinin Ermənistanda və işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı dövlət seviyyəsində törətdiyi terror, hərbi və bəşəriyyət əleyhinə cinayət əməllərinin ifşası nəticəsində erməni yalanları üzə çıxarılib və Ermənistən bir dövlət olaraq beynəlxalq seviyyədə mənəvi dayaqları və imici əsaslı şəkildə sarsılıb. Beynəlxalq iqtimaiyyət rəyədə Ermenistanın işğalçılıq siyaseti və erməni yalanları barədə aydın fikir formallaşdırılıb.

Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə və Azərbaycan ərazilərinin işğalına son qoyarsa, bir o qədər də tez regionda davamlı sühl və sabitlik bərqərar olar və Ermənistən əhalisi regional əməkdaşlıq imkanlarından faydalana bilər.

Azərbaycanın dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək istəyən altı xarici vətəndaş saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfinən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtaşış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzində AZƏRTAC-a bildirilər ki, son günlərdə DSX əməkdaşlarının sayılıqlı və peşəkarlığı sayəsində 2 haldə Orta Asiya ölkələrinin vətəndaşları olan 6 nəfər qanunsuz miqrantın dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək cəhdinin, 1 haldə külli miqdarda alkool məhsullarının dəniz vasitəsilə ölkə ərazisindən çıxarılması cəhdinin qarşısı alınıb. Belə ki, fevralın 17-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Kərimbəyli kəndinin xidmeti ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərən 1 nəfər Özbəkistan və 1 nəfər Qırğızistan vətəndaşı olan qadınlar saxlanılıb.



əməliyyat-qoşun tədbirləri nəticəsində 5 nəfər sərhəd pozucusu saxlanılıb. Sərhəd pozucularının şəxsiyyəti dəqiq ləşdirilib. Onlardan 4 nəfər qadının Özbəkistan vətəndaşı və 1 nəfərin onlara

bələdçilik edən Azərbaycan vətəndaşı olmaları müəyyən edilib.

Fevralın 17-də Götəpə sərhəd dəstəsinin Yardımlı rayonu Demən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edərən 1 nəfər Özbəkistan və 1 nəfər Qırğızistan vətəndaşı olan qadınlar saxlanılıb.

Fevralın 16-17-də DSX Sahil Mühafizəsinin xidməti ərazisində Lənkəran rayonunun Balıqlıqalar qəsəbəsi istiqamətində qaçaqmal yolu ilə ölkə ərazisindən dəniz vasitəsilə çıxarılması üçün hazırlanaraq sahilən 150 metr məsafədə su səthində və kolluqlarda 39 qutuda 470 ədəd eksəriyyəti 1 litrlik şüşə qablarında alkool içkiləri aşkar olunaraq götürülib. Qeyd olunan faktlar üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ile cinayət işləri başlanılıb, zəruriyyətliyyət-istintaq tədbirləri davam etdirilir.



Qərbədən radikallara Dadaşbalanın "əlqərəz" prinsipi

RÖVŞƏN
rovsen.rasulov@mail.ru

Sirr deyil ki, dağıdıcı təxəyyülli müxalifət bir zamanlar tez-tez Qərb təşkilatlarına korpuslarla görüşlər keçirir, eləcə də, müxtəlif təlimatlar alaraq, həmin təlimatları Azərbaycan dövlətinə qarşı istifadə edirdilər. Hətta səfirlilik binalarında radikal müxalifət "liderləri" ilə ziyaflətlər təşkil olunur, uzun-uzadı səhbətlər aparılırdı. Bütün bunlar zamanında baş verirdi, lakin sonradan, xüsusilə, 2013-cü ildə keçirilmiş prezent seçkisindən sonra həmin ənənə get-gedə pozulmağa başladı. Daha dəqiq desək, radikallar əllərini hazırlı vaxtda üzməsə də, artıq Qərbin maraqlı dairələri onlardan əlini çoxdan üzüb. Artıq nə radikallar aparıcı müxalif siyasi təşkilatlar kimi qəbul edilir, nə də Qərb təşkilatları və dipkorpusları həmin maraqqadırlar.

Başqa tərefdən, daha bir xatiratmayı etmə mümkindür. Məsələn, bir neçə ay önce, ABŞ-ın Azərbaycandakı səfirliliyi ilə görüşməyə can atan AXCP sədri Əli Kərimli və Müsavat başqanı Arif Hacılı uzun müddət sonra bu görüşə razılıq ala bilsələr də, onlara üzəri, 5-10 dəqiqə vaxt ayrıldı. Nəzərəalsaq ki, vaxtile bu kimi "liderlərə" ziyaflətlər verilirdi, indi 5-10 dəqiqəlik görüşün hansı məna kəsb etdiyini anlamaq elə də çətinlik yaratır. Yəni qısa, müsəlili komediyalımızın birində, Dadaşbalanın dediyi ki, "əlqərəz...əlqərəz...!"

Qərb siyasi dairələri bu faktoru anlayır, anladıqca, radikal müxalifətin arsızlığı və həyasızlığı daha çox üzə çıxmaga başlayır

Bu arada ATƏT DTİHB Azərbaycanda keçiriləcək prezent seçkilərini müşahidə edəcəyini açıqlayıb. Məhz bu faktorun özü də, belə deməyə zəmin yaradır ki, istər ATƏT, istərsə də digər Avropa və Qərb qurumlarının maraqları tamamilə dəyişib. Ən azından, 2013-cü ildən bu yana Azərbaycanda daha güclü demokratik mühitin formalaşdırılması, mətbuat və ifadə, eləcə də, internet azadlığının tərəqqisi hay-harayçı radikal müxalifətin yalanlarını ifşa edib. Hətta bu ifşani elə onların xaricdə fealiyyət göstərən emissarları - "siyasi mühacir" adı altında təhqirələr yağıdır. Ünsürlər də ediblər. Bu gün onlardan soruşulanda ki, sizin yazdıqlarınıza hər hansı bir maneeler yaradılmışdır? Onlar, əlbəttə ki, "yox" cavabını verməyə məcbur olurlar. Bu isə, onların özlərini ifşası deməkdir. Əlbəttə, Qərbin maraqlı siyasi dairələri bu faktoru anlayır, anladıqca, radikal müxalifətin arsızlığı, həyasızlığı daha çox üzə çıxmaga başlayır. Belə olan halda, onlar da "əlqərəz" deyib, daha önceki illərdəki belli planlarından, eləcə də, radikallardan əllərini üzməye məcbur olurlar. Zətn, belə də olmalı idi...

Bakı Metropoliteni Rusiya şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb

Bakı Metropoliteni" QSC Rusyanın "Metrovaqon-müşəvə" ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb AZƏRTAC xəber verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. O bildirib ki, hər biri 5 vaqondan ibarət iki qatar alınacaq. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükleri ilə fərqlənir. Qatarlar bu il ərzində Bakı Metropoliteninə təhvil veriləcək. Yeni qatarların istismar müddəti təxminən 31 ildir.



Turistlər ilin bütün fəsillərində Azərbaycana səfər edirlər

Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi na yönələn strategiya-nın mühüm istiqamətlərindən biri də turizmin inkişafıdır. Bu, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Azərbaycanın əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən, biznes, istirahət, sağlamlıq və idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında" yeni qanun layihəsi, eləcə də 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb.

Azərbaycan iqtisadiyyatının strateji istiqaməti sayılan turizm dünya turizm məkan ilə açıq rəqabətə hazırlıdır. Azərbaycanın ən məşhur brend şəbəkəli mehmanxanalarının Azərbaycanda olmasının nəticəsidir ki, dünyanın ən sayılıb-seçilən hotelləri ilə müqayisədə diqqətçəkdir. Turizmin inkişafı üçün lazımlı bütün infrastruktur yaradılıb. Dövlətimizin başçısının səyləri nəticəsində, Azərbaycan dünyanın cəlbəcidi turizm ölkələrindən birinə çevrilib.

Son illər ərzində Azərbaycanın dünyada tanıdlılması istiqamətində də çox böyük işlər görülüb. Beynəlxalq təbirlərin keçirilməsi Azərbaycana turist axınında diqqəti çəken artımın müşahidə olunmasına getirib çıxarıb. Məlumdur ki, təkəc "Formula-1" yarışları zamanı Bakının gözəlliyyi 500 milyon insana təqdim edilib. Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasetinin üstün istiqamətlərindən birinə çevrildiyinə və ölkənin iqtisadi inkişafına böyük perspektivlər açıldıqına dəlalet edir. Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazarının yaradılması mövsümlük anlayışını aradan qaldırmaqla davamlı turizma nail olmağa şərait yaratdı. "Şahdağ" Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara getirib çıxarıb. Azərbaycan tarixinde ilk dağ-xizək kurortu olan "Şahdağ" Kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının



açılışı turistlərin istirahətinə geniş imkanlar açıdı. Azərbaycan tarixinde ilk dağ-xizək turizm mərkəzi olan "Şahdağ" Qış-Yay Turizm Kompleksinin də istifadəyə verilməsi turizmin inkişafında mühüm addımdır. Əsrlər boyu Avropa və Yaxın Şərqi arasında qapı funksiyasını yerine yetirən Azərbaycanın şimal-şərqi hissəsində Böyük Qafqaz dağlarının kölgəsində görünməmiş gözəlliklər gizlənir. Qədim buzlaqlar, derin dərələr, heyrətamız dağ gölləri, bitki və heyvan aləminin ekoloji xəzinəsi buradadır. Yaradılan şərait, bir daha təsdiqleyir ki, artıq turistlər ilin bütün fəsillərində Azərbaycana - Qəbələyə və Qusara səfər edə bilərlər. Yay mövsümündə minlərlə qonağı qarşılıyan bu məkanlar qıçda da turistlər üçün ən gözəl istirahət mərkezidir. Azərbaycana gələn turistlər üçün sadələşdirilmiş viza rejimi təqdim edilir. "Asan viza" sistemi vasitəsilə 3 gün müddətinə elektron qaydada vizaların elde olunması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, turistlərin

rahat və təhlükəsiz səfərlərinin təşkil olunması qeyd olunan normativ-hüquqi bazaın yenilənməsinin məntiqi nəticəsidir.

Bələ imkanlara malik Azərbaycanda turistlərin səfəri üçün əlvərişli məkanın olması ilə yanaşı, tam rahatlığının təminini istiqamətində də böyük işlər həyata keçirilib. Əlbəttə ki, mövcud vəziyyət ölkəmizə səfər edənlərin diqqətindən yaxınır. Silsilə olaraq, dünya mətbuatında yer alan məqalələrdə, televiziya ekranlarında turizm sahəsinin inkişafı və Azərbaycan panoraması işıqlandırılır. Bu günlərdə isə "The Washington Times" qəzetində "Azərbaycana səfər. Bakıda və ölkə boyunca gedиш-gediş" sərlövhəli məqale dərc edilib. Müəllif 2017-ci il Azərbaycanın əsas geliş-gedış mentəqəsi, ölkənin en iri hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu üçün rekord il olub: keçən il bu aeroport 4 milyon sərnişinə xidmət edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 23 faiz çoxdur. Məqalədə qeyd edilir ki,



2014-cü ildən etibarən Azərbaycana gələn ABŞ vətəndaşları üçün xüsusi rahat xidmətlər təqdim edilir: Nyu-Yorkdakı Con Kennedy adına aeroportdan birbaşa reyslə Heydər Əliyev Aeroportuna uçanlar Bakıya çatandan sonra birdəfəlik qısamüddətli viza ala bilərlər. Məqalədə, o da bildirilib ki, Heydər Əliyev Aeroportundan Mərkəzi Dəmiryol Vägzalına aeroportun 48 sərnişin tutan rahat avtobuslarında da getmək mümkündür. Ölkə daxilində uçuşlar üçün Azərbaycanın en iri aviaşirkəti olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC xidmətlərindən istifadə etmək olar. Məqale müəllifi bu yaxınlarda AZAL yeni daxili reyslər açıldığını elan edib.

Məqalədə Azərbaycanın digər gözəl şəhərlərinə və mənzərəli güşələrinə, o cümlədən, Gəncə, Qəbələ və Şəkiyə getmək də məslehət görülür.

Azərbaycanda avtobusda səyahətə çıxməq geniş yayılıb. İri şəhərlərin, demək olar ki, hər birində avtovəzəl və ya şəhərlərarası avtobusların dayanacaqları var. Bundan əlavə, ölkə daxilində səyahət üçün münasib qiymətlə dəmiryol xidmətlərindən də istifadə etmək olar.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars Dəmir Yolunun açılışı turizmin də inkişafına təkan verəcək. Qatar turizminin inkişafı Böyük İpək Yolunun inkişafında yeni mərhələ olacaq. Yaxın gələcəkdə dəniz turizmi də inkişaf edəcək və kruizlər fəaliyyətə başlayacaq. Xəzər dənizinin potensialından maksimum istifadə imkanları var. Bu, eyni zamanda, Xəzər dənizi sahilini ölkələri ilə turizm əlaqələrini canlandıracaq və six iqtisadi münasibətlər yaradacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Dünya musiqi mədəniyyətinin iftixarı

Keçən əsrin musiqi sənətinin ən dəyərli sərvəti, dünya musiqi mədəniyyəti xəzinəsinə misilsiz töhfələr verən bəstəkarlardan biri də alim-pedaqoq, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, Lenin və SSRİ Dövlət mükafatları laureati, akademik Qara Qarayevdir. O, son dərəcə cəsarətli novator axtarışlar aparmaq istedadına malik bir sənətkar idi. Dahi Üzeyir bəy Q.Qarayevin dərin istedadının formalaşmasında böyük rol oynamışdır. Onun sinfində gənc musiqiçi xalq musiqi sənətinin tükenməz sərvətlərinə yiyələnmək məktəbi keçmişdir.

Q.Qarayev 1946-ci ildə P.I.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını, dövrümüzün böyük bəstəkarı D.D.Şostakoviçin sınıfı üzrə bitirmişdir. Ü.Hacıbəyov və D.Sostakoviçin yaradıcılıq prinsiplərinin və ənənələrinin sintezi olan Q.Qarayev yaradıcılığı orijinal bəstəkarlıq məktəbinin formalaşması üçün əsas olmuşdur. Bəstəkarın keçdiyi yol gərgin, yorulmaz zəhmət və daimi axtarışlar yolu olmuşdur. Klassik musiqiye dərindən bağlı olan Q.Qarayev müasir simfonizmin bütün vasitələrindən istifadə edərək, Azərbaycan musiqisini dünya incəsənətinin ən yaxşı nailiyyətləri səviyyəsinə qaldırmış ve onu bütün bəşəriyyətin sərvətinə çevirmişdir. O, Ü.Hacıbəyovun layiqli varisi kimi Azərbaycan bəstəkarlıq məktəbine başçılıq etmiş, milli musiqimizin zəngin ənənələrini yorulmadan davam və inkişaf etdirmişdir.

Akademik Q.Qarayevin yaradıcılığı, fəlsəfi dərinliyi, ince psixologizmi, parlaq obrazlılığı, bədii kamiliyi ile fərqlənir. Yaşadığı dövrün insanlarını düşündürən əsas məqamlar Qarayev musiqisində öz orijinal əksini tapmışdır.

O, görkəmli musiqiçi-alim idi. Azərbaycan musiqisinin bir sıra elmi problemlərini araşdırılmış, milli və xarici musiqinin bir çox hadisələrini nəzəri cəhətdən əsaslandırmış və ideya-estetik qiymət vermişdir. Milli musiqi sənətinin hətərfli inkişafına, onun bu gününə və gələcəyinə hədsiz qayğı göstərən, yüksək biliyə və parlaq publisist istedadına malik olan Qara Qarayev musiqisinin aktual problemləri barəsində ümumittifaq və respublika mətbuatında daim çıxışlar edirdi. Bəstəkarın bir çox əsərləri hələ sağlığında hamı tərəfindən teqdir edilmiş və klassik irsə çəvrilmişdir. "Yeddi gözəl", xüsusiylə, Lenin mükafatına layiq görülmüş "İldrimli yollarla" baleti musiqi-xoreografiya yaradıcılığını yəni bir səmət yönəltmişdir. SSRİ Dövlət mükafatına layiq görülmüş "Leyli və Məcnun" simfonik poeması Q.Qarayevə böyük şöhrət qazandırmışdır. "Don Kixot" simfonik qrafürləri, "Səadət neğməsi",



"Zamanın bayraqdari", "Ürek mahnisi" kantataları, "Dostluq himni", "Xəzər neftçiləri haqqında dastan", "Vyvetnam", "Dənizi fəth edənlər" sütiləri, fortepiano, skripka, kaməra orkestri, simli kvartet üçün əsərləri, romansları, mahnıları və xor miniatürləri bəstəkarın yaradıcılıq nailiyyətləridir.

Q.Qarayev simfoniyalarında, "Leyli və Məcnun" simfonik poemasında, "Don Kixot" qrafürlərində, orkestrlər skripka üçün konsertde yeni janr, kompozisiya cəalarları, obrazlı ifadə formaları təpər və öz sevimli mövzusunu - haqq, ədalət və gözəllik uğrunda, yüksək əxlaqın təntənəsi uğrunda mübarizəni təcəssüm etdirirdi. Bəstəkarın "Zəriflik", C. Hacıyevlə birlikdə yazdığı "Vətən" operaları, "Yeddi gözəl", "İldirimli yollarla", "Leyli və Məcnun", "Don Kixot" baletləri, vokal-simfonik əsərləri olan "Sevinc mahnisi", "Könül mahnisi", "Partiyamız" kantataları, "Azerbaycan süütası", "Vyvetnam süütası", "Alban rapsodiyası", "Klassik süütə", fortepiano və orkestr üçün yazdığı "Gənclik" poeması, "İki simli kvartet", "Kvartettino", "Fortepiano üçün iki sonatino", "Skripka və fortepiano üçün sonata" adlı kaməra əsərləri və digər uzunmürlü bəstələri ilə Azərbaycan musiqi xəzinəsinə böyük töhfələr vermişdir.

Akim-pedaqoq Q.Qarayev, eyni zamanda, ictimai-siyasi həyatda fəal iştirak edirdi. 1952-ci ildən o, Azərbaycan Bəstəkarlar İttifaqı idarə Heyətinin sədri, 1961-ci ildən SSRİ Bəstəkarlar İttifaqı idarə Heyətinin katibi vəzifələrində çalışmışdır.

Qara Qarayev musiqisindən mötəbək olan dəvətçi, fəlsəfi dərinliyi, ince psixologizmi, parlaq obrazlılığı, bədii kamiliyi ile fərqlənir. Yaşadığı dövrün insanlarını düşündürən əsas məqamlar Qarayev musiqisində öz orijinal əksini tapmışdır.

Qara Qarayev musiqisindən mötəbək olan dəvətçi, fəlsəfi dərinliyi, ince psixologizmi, parlaq obrazlılığı, bədii kamiliyi ile fərqlənir. Yaşadığı dövrün insanlarını düşündürən əsas məqamlar Qarayev musiqisində öz orijinal əksini tapmışdır.

-Qara Qarayev mənim çox sevdiyim bəstəkarlardandır. Onun musiqisinin müvəffəqiyyətinin sırrı xalq ənənələrinin, klassik ərsinən müasir musiqi formalarında parlaq istedadla, ancaq onun özüne xas olan tərzdə birləşdirilməsindədir.

-Qara Qarayev musiqisi əsl müasir Sovet musiqisidir. Bizim günlərin musiqisidir, Sovet adamlarının kosmosu fəth etmesi dövrünün musiqisidir. Bu musiqide Güneş və Cənub ehtirası var, Ay və

Şimal romantikası var.

N.Tixonov:

-Q.Qarayev milli mədəniyyətin inkişafında yeni yollar açan cəsarətli və novator sənətkardır. O, geniş yaradıcılıq vüsətinə malik ustaddır.

T.Xrennikov:

-Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin musiqisi keçmiş Sovetlər ölkəsinin coxmilləti mədəniyyətində ən parlaq hadisələrdən biri idi. Onun tekrarolunmaz fərdi dəst-xəttinin fərqləndirici xüsusiyyəti əsərlərində milli və beynəlməli keyfiyyətlərin üzvi şəkildə birləşdirilmişdir.

Q.Qarayev bütün musiqi janrlarında yazılıb-yaratmışdır. Bəstəkarın irihəcmi əsərlərinin də, kiçik formalı əsərlərinin de üslübünün zərger dəqiqliyi, parlaqlığı və orijinallığı adəm vəzifələrində çalışmışdır.

Akademik Q.Qarayev, sözün esl mənasında, nəhəng idi, dahi idi, özü də əvəzsiz, müqayisə olunmaz istedad və şəxsiyyət idi. O, yalnız bəstəkar deyildi, Şərq ədəbiyyatının, şifahi xalq yaradıcılığımızın, klassik poeziyamızın müükəmməl bilicisi idi. Nizamini, Füzulini, Nəsimini, Firdovsini, Camini, Xəyyamı, Hafizi, Xaqanını və Şərqi digər böyük sənətkarlarını döñe-döne oxuyur, öyrənir və yaradıcılığında onlardan bəhrələnirdi. Bəstəkarın "Leyli və Məcnun" simfonik poeması klassik ərsi müükəmməl mənimsəməyinin bariz nümunəsidir. Nizami ərsini dərindən öyrənəndən sonra "Yeddi gözəl" baleti yaranmışdır. "Yeddi gözəl" baleti üzərində işləyərkən, Q.Qarayevin həm də səriştəli rəsam olması üzə çıxmışdır.

Bəstəkarın neftçilərinin möcüzələr yaranan əməyi barədə simfonik musiqinin dili ile təsirli əsərlər yazmışdır. Bu əsərlər Xəzərin fatehləri olan insanlar üçün daha əzizidir.

Q.Qarayev dünya incəsətinə öz xalqının musiqisi ilə, özünün təkrarsız, orijinal istedadı və böyük sənətkarlığı ilə zənginləşdirmiştir. Bəstəkarın musiqilərindən "Doğma xalqına", "Abşeron ritməri", "Olvida, Cənub şəhəri", "40-ci qapı", "Həqiqətin özü" və digər tammetrajlı sənədlə-bedii filmlərdə, habelə "150 il. M. F. Axundov", "Üçüncü Simfoniya", "Dostluq himni" və başqa qısametrajlı sənədlər.

filmlərdə istifade edilmişdir.

Dahi bəstəkar "Axşam konserti", "Bülbül", "Respublikam haqqında həqiqət" və "Ürek nəğməsi" filmlərində çəkilmişdir. Onun haqqında isə "Bu həqiqətin səsidi", "Qara Qarayev-60" və "Bəstəkar Qara Qarayev" filmləri çəkilmişdir.

Dünya şöhrətli bəstəkar Q.Qarayev, eyni zamanda, ictimai-siyasi həyatda fəal iştirak edirdi. 1952-ci ildən o, Azərbaycan Bəstəkarlar İttifaqı idarə Heyətinin sədri, 1961-ci ildən SSRİ Bəstəkarlar İttifaqı idarə Heyətinin katibi vəzifələrində çalışmışdır.

Dünya mədəniyyətinin iftixarı Q.Qarayevin xidmətləri yüksək qiymətləndirilmiş, o, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR və SSRİ Xalq artisti, Lenin və SSRİ Dövlət mükafatları laureati kimi yüksək adlara və bir sıra orden-medallara layiq görülmüşdür.

Azərbaycan incəsənətinin fəri, görkəmli bəstəkar, filosof, rəsam Q.Qarayev 1982-ci ildə Moskva şəhərində dünyasını dəyişmiş, nəşri Azərbaycana getirilərək Bakıda - Fəxri Xiyabanda dəfn edilmişdir.

Bu böyük bəstəkarın xatirəsinə neçə-neçə şeir həsr olunmuşdur. Bakıda metro stansiyası, prospekt, imişlidə küçə adı, Moskvalı 75 sayılı Uşaq Musiqi Məktəbi, Bakıda 8 sayılı Uşaq Musiqi Məktəbi, Xəzər dənizində gəmi Qara Qarayevin adını daşıyır. Yaşadığı binanın önəmə xatirə lövhəsi.

si vurulub. Prezident İlham Əliyevin iştirakı ilə Bakının 28 May küçəsində abidəsinin açılışı olub. 1986-ci ildən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda bəstəkarın xatirəsinə Beynəlxalq Müasir Musiqi Festivalı keçirilir.

Ölkə başçısı İlham Əliyev 17 oktyabr 2017-ci ildə "Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev 100 illik yubileyi haqqında" Sərəncam imzalamışdır. Sərəncamda müvafiq orqanlara yubileyə bağlı geniş məqyasda tədbirlər planı hazırlanmışdır.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna xidmətləri olmuş dahi bəstəkarın 100 illik yubileyi dünyanın bir sıra ölkələrində qeyd ediləcək. O cümlədən, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Moskva Dövlət Konservatoriyanın kiçik zalında kamera konserti olacaq. Fevralın 5-də bəstəkarın doğum gündündə isə Nijni Novgorod Filarmoniyasında Qara Qarayevin yubileyi münasibətə konsert təqdim olunacaq...

Böyük sənətkarlar ölmürler. Xoşbəxt o insandır ki, gözəl eməlliəri ile insanların qəlbində daim yaşayır. Yaratdığı çoxşaxəli əsərlərində və insanların qəlbində ebediyyaşarlıq qazanmış dahi bəstəkar, dünya musiqi mədəniyyətinin iftixarı Qara Qarayev kimi...

**Ədilə Qocayeva,
AJB-nin üzvü**

"Kitabi-Dədə Qorqud" dastanının Vatikan nüsxəsi çapa hazırlanır

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi "Kitabi-Dədə Qorqud" dastanının Vatikan nüsxəsi "XAN" nəşriyyatının "Milli ədəbiyat" silsiləsində çap olunacaq. Nəşriyyatdan AZORTAC-a bildirilər ki, İtaliyanın Vatikan kitabxanasında qorunan dastanın bu nüsxəsi XVI əsrin birinci yarısında üzü köçürüлüb və bir müqəddimə, altı boydan ibarətdir. "Hekayeti-Oğuznameyi-Qazan beg və gəyri" adlanan bu nüsxə ilk dəfə əski əlifbadan müasir əlifbaya çərilib. Azərbaycan oxucusuna təqdim ediləcək. Abidəni transliterasiya edən, "Ön söz", qeydlər və şəhərlərin müəllifi filologiya elmləri doktoru, professor Tərlan Quliyev, elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, naşırı filologiya üzrə fəlsəfe doktoru, dosent Şəmil Sadiqdir. Kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının qərarı əsasında çapa hazırlanır.



Novruzun ilk çərşənbəsi - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək

Bu il Azərbaycanda baharın müjdəcisi olan ilk çərşənbə - su çərşənbəsi fevralın 27-də qeyd ediləcək. Azərbaycan Milli Elmlər Akademiyasından AZORTAC-a bildirilib ki, su çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Deyirlər ki, Tanrı əvvələ suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirilən, xoşbəxtlik gətiren müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ikidir. Xalq arasında o, "əvvəl çərşənbə", "gözəl çərşənbə", "sular Novruz", "gül çərşənbə" kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izleyən qəzələrin dəfə olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir. Qeyd edək ki, od çərşənbəsi martın 6-da, yel çərşənbəsi martın 13-də, ilaxır - torpaq çərşənbəsi isə martın 20-də qeyd olunacaq.

21 fevral 2018-ci il

"Müxalifət iki cəbhəyə bölünüb"

Mais Səfərli: "Xalqın müxalifətə heç bir dəstəyi yoxdur"

- Mais bəy, prezident seçkilərinə rəsmi start verildikdən sonra müxalifət daxilində bir çaxnaşma və həm də fəallıq müşahidə edilməyə başlayıb. Sizə, bu fəallığın daha çox hansı xarici qüvvələrin diqqətini özündə cəlb etməyə hesablaşdığını demək olarmış?

- Bildiyiniz kimi, ölkə müxalifəti iki cəbhəyə bölünüb. Yeni biri radikal müxalifət, digeri isə normal müxalifət. Artıq 25 ildən artıqdır ki, radikal müxalifət ciddi siyasi fəaliyyətə möşğul deyil. Demək olar ki, bu gün radikal müxalifətin əsas fəaliyyəti ancaq ağa qara demək və Azərbaycanı istəmeyən qüvvələrin dəyirmanına su tökməkdən ibarətdir. Məhz dağıdıcı müxalifət temsilçilərinin anormal hərəkətləri etmələri səbəbindəndir ki, onlar cəmiyyətin gözündən tamamilə düşüblər. Demək olar ki, müxalifət düşərgəsinə mənsub olan təşkilatlar, adətən, seçkilər öncəsi feallaşmaları başlayırlar. Onların bu cür feallaşmaları da aydın məsələdir. Yeni özlərini xaricdə olan havadarlarına reklam etməklə, diqqəti özlərinə cəlb etmək məqsədi dayanırlar. Bu, Azərbaycan dövlətinin inkişafından qısqanlıq hissi keçirən dairələre aiddir. Bir sözə, müxalifət öz maraqları üçün çalışır ki, boş qalan ciblərini doldura bilsin. Ümumiyyətə, müxalifət temsilçiləri özləri də çox yaxşı bilirlər ki, onların digər seçkilərdə olduğu kimi, bu seçkilərdə de boykot taktikləri iflasla nəticələnəcək.

- Son günlər Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Əli Əliyev İran, Cəmil Hə-



Müsahibimiz "Yurd达ş"
partiyasının sədri Mais Səfərlidir

sənli Avropaya və "Milli Şura"nın digər üzvləri və eləcə də, İlyas İsmayılov Rusiyaya səfərə gedirlər. Bunu nə ilə əlaqələndirmək olar?

- Ölkədə seçkilər keçirilən zaman müxalifət partiya sədərənin xaricə səfərləri başlayır. Müxalifət rəhbərlerinin xaricə ölkələrə səfər etmələri insanda bir maraq doğurur. Bütün bunları nəzərə alaraq, demək olar ki, müxalifət partiya

sədərəni xaricə səfərləri ilə kimlərinə diqqətini özlərinə cəlb etmək istəyirlər. Yeni bununla onlar biz de varıq demək istəyirlər.

- A.Hacılı Ə.Kərimliyə birgə aksiyaların keçirilməsi xahişi ilə müraciət edib. Sizə, "Milli Şura" ilə Müsavat arasında gərgin qarşıdurmaların olduğu bir məqamda, Ə.Kərimli A.Hacılının xahiş - müraciətinə müsbət münasibət göstərəcəkmi?

- Ə.Kərimli A.Hacılının xahiş - müraciətne müsbət münasibət bildirse belə, onların birgə keçiriləcək aksiyalarının heç bir neticəsi olmayacaqdır. Çünkü xalqın müxalifət heç bir dəstəyi yoxdur. Belə olan halda, müxalifət hansı aksiyaların keçirilməsindən danışa bilər? Əlbəttə ki, heç bir aksiyaların keçirilməsindən danışa bilməz. Əger aksiyalar keçirilse belə, bu aksiyalar əvvəlki aksiyalar kimi, fiaskoya uğrayacaq. Bu gün bu iki qüvvə arasında heç də normal münasibət yoxdur. Belə bir birliyin birgə aksiya keçirilməsi də sual altındadır.

GÜLYANƏ

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 150 akt və protokol tərtib olunub

Fevralın 1-dən 15-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin eməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riyət olunmasını yoxlamaq məqsədile araşdırma aparılıb. Departamentdən AZERTAC-a bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxsler tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 150 akt və protokol tərtib olunub, nöqsanların araşdırılması üçün icrası məcburi olan 24 müddəti "məcburi göstəriş" verilib.

Ümumilikdə, 47 iş üzrə 26800 manat məbləğində inzibati qaydada cərime tətbiq edilib, ətraf mühitə dəymış ziyana görə 35 iş üzrə 9871,32 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantılarının atılması və axıdlmasına görə hüquqi və fiziki şəxslerə qarşı 223 iş üzrə 49268,99 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 11, icra qurumlarına 32, məhkəmələrə isə 5 iş göndərilib.



Afrində 1715 terrorçu zərərsizləşdirilib



Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumiyyət 1715 terrorçu zərərsizləşdirilib. SİA-nın Türkiye metbuatına istinaden verdiyi melumatə görə, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmasının 74 üzvü məhv edilib. Bundan başqa, əməliyyat müddətində ümumilikdə 75 yaşlış məntəqəsinin terrorçulardan azad edildiyi bildirilib. Xatırla-

da ki, yanvarın 20-də Türkiye Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilen əməliyyatlarla Türkiye Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Çin ABŞ-i hədələdi: "Sərt cavab verəcəyik"

ABŞ-in alüminium idxləsına tətbiq edəcəyi rüsum əsassızdır. Axar.az xəbər verir ki, bunu Çin Kəmərsiyyəti Nazirliyinin rəsmi nümayəndəsi Van Xetszyun jurnalıslarında açıqlamasında söyləyib. Onun sözlərinə görə, sözügedən qərar Çinin maraqlarına mənfi təsir göstərsə, Pekin mütləq buna cavab verəcək. Qeyd edək ki, bundan öncə ABŞ Ticarət Nazirliyi alüminium və polad idxləsına görə rüsumu 24%-ə çatdıracağını bəyan edib.

Siyasi mübarizəni təhqirlə əvəzləyənlər qanun qarşısında cavab verəcəklər!

Erməni lobbisinin nökərləri bu amili qulaqlarında sırga etməlidirlər



Son vaxtlar Avropanın bir sıra ölkələrində, xüsusilə Hollandiya, Almaniya, Fransa kimi dövlətlərdə yaşayan və özlərini "dissident", "siyasi mühacir" kimi qələmə verən Vətən xainləri Azərbaycanın dövlət xadimlərinə, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan şəxslərə qarşı açıq-ashkar təhqir kampaniyasına keçiblər. İster flaşmob, ister digər formalarda öz səviyyəsizliklərini nümayiş etdirən, eyni zamanda, mental dəyərlərimizi belə ayaqlar altına atan bu ünsürlər, bir daha sübut etdilər ki, onların məqsədləri heç də sivil müxalifətçilik yolu ilə siyasi mübarizə aparmaq deyil, əksinə, ani-Azərbaycan dairələrinə və həmin dairələri maliyyələşdirən erməni lobbisinə nökərçilik etməkdən ibarətdir.

Lakin bu birinci hal da sayıla bilməz. Ümumiyyətə, Azərbaycan istənilən mühüm ictimai-siyasi proseslər ərefəsində olarkən, dünyanın diqqəti ölkəmizə yönəlməye başlarkən Orduşan Teymurxan, Məhəmməd Mirzəli və s. adlı milli satqınlar dərhal erməni dayılarından tapşırıqlar alıb, onu hər vəchle icra etməyə çalışırlar. Erməni siyasi maşınının təsiri altında olan bu ünsürlər avropanı ağılları ilə birgə, bilavasitə öz simasızlıqlarını sərgileyirlər.

öz ailələrindən və yaxınlarından imtina etməklə, heç bir mənəvviyata siğmayan fərd olduqlarını isbatlamış olublar. Əbəs deyil ki, O.Teymurxanın qohumları ötən ildən bu gündək, artıq ikinci dəfə ondan imtina etdiklərini, ailələrində qəbul etmədiklərini bəyan ediblər. Məhz bu faktın özü, yetərincə qənaətə gelməyə zəmin yaradır ki, bir fəddən bütün əsl-nəsl imtina edirə, demək, həmin fərd nalayıq insan olaraq qiymətləndirilir. Nalayıq insanların isə, bu gün Avropada erməni pulları hesabına "at oynatmaları", əlbət ki, qanun müstəvisində qiymətləndirilecek. Çünkü bu gün Avropa ölkələrinin özündə belə, həmin qanunsuzluqlara, təhqir kampaniyalarına qarşı ciddi və qanunəvafiq ölçülər götürülür. Bu baxımdan, belələrinin qısa zamanda məhkəmələr qarşısına çıxaraq, etdikləri qeyri-insani davranışlarına görə cavab verəcəkləri gün elə de uzadıqda deyil.

Qanunvericilik də deyilənləri sübata yetirir

Yeri gəlmışkən, hələ 2016-cı ilin noyabrında Azərbaycanda internet informasiya məkanında dövlət başçısının - Prezidentin şərəf və leyaqətinə ləkələmə və ya alçaltma cəhdinin cinayət məsuliyyəti yaratması lajihəsi müzakirəyə çıxarılaraq qəbul edilmişdi. Daha dəqiq desək, baş prokuror Zəkir Qaralovun Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və leyaqətinə kütüvə çıxışda, kütüvə nümayiş etdirilən əsərdə və ya kütüvə informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı təklifi Milli Məclisin keçirilən iclasında müzakirə olunmuşdu.

Qəbul olunmuş lajihəyə əsasən, bu maddədə "və ya kütüvə informasiya vasitəsində" sözü "kütüvə informasiya vasitəsində və ya kütüvə nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" sözü ilə əvəz edilir. Buna görə, qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədirdir.

Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir. Maddədə deyilir: "323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək, kütüvə nümayiş etdirmək tərəfdildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etme ilə cəzalandırılır".

Bələliklə, bu gün ölkəmizdə müxtəlif saxta sosial şəbəkə profillər vasitəsi ilə söyüş və təhqir kampaniyaları aparan, Azərbaycanın atributikasına qarşı çıxın oyunlar oynayanlar sözügedən qanunvericilik layihəsinə qulaqlarında sırga etməlidirlər. Nə qədər ki, gec deyil, bunu anlamalı və dərk etməlidirlər. Nə qədər ki, gec deyil...

Rövşən NURƏDDİNÖĞLU

Nalayıq insanların Avropada erməni pulları hesabına "at oynatmaları" əlbət ki, qanun müstəvisində qiymətləndiriləcək!

Əslində, xatırlatmaq yerinə düşərdi ki, özünü "siyasi mübariz" kimi qələmə veren Orduşan Teymurxan (Bəbirov) və digərləri

Ermənilər islamın tarixi-mədəni irlərini necə məhv edir?

“Ermənistanın işgalçılıq siyaseti təkcə Azərbaycanın deyil, ümumilikdə islamın tarixi-mədəni irlərinə hücumdur”

Bu gün islam aləmi ciddi çağırışlar, öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir. Onların sırasında Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemləri, Yaxın Şərqi dövlətlərində yaranmış qarşidurmaları, qəçqin böhranını və digər məsələləri qeyd etmək olar”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının rəsmi metbuat orqanı olan “OIC Journal” jurnalında dərc olunmuş “İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır” sərlövhəli məqalesinde yazır.

Prezident məqalesində qeyd edib ki, ermənilər son 200 il ərzində Azərbaycanın tarixi torpaqlarını zəbt etmək və həmin ərazilərdə öz dövlətlərini qurmaq planlarını reallaşdırmaq məqsədilə qanlı aksiyalar həyata keçiriblər. “İndiki Ermənistən dövləti də, məhz Azərbaycanın əzəli torpaqlarında yaradılib. Bu təcavüzar siyaseti davam etdirən Ermənistən ötən əsrin 90-cı illərinin əvvələrində Azərbaycan ərazilərinin 20 faizi ni işgal etmiş, bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qəçqin və məcburi köçküne çevrilib, soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımı həyata keçirilib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işgalını qınayan, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən dörd qətnamə qəbul edib. Bu kimi sənədlər ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də qəbul olunub. İOT Azərbaycanın ərazi bütövlüyü və haqlı mövqeyini dəstekləyən, Xocalı soyqırımı tanımaga, Ermənistən işgalçılıq siyasetinə qarşı praktiki addımlar atmağa səsləyen çoxsaylı qətnameler qəbul etmiş, məsələ təşkilatın Xarici İşlər Nazirliyi Şurasında dəfələrlə müzakirə olunub, həmçinin, 2016-cı ilin sentyabrında İOT çərçivəsində Ermənistən Azərbaycana qarşı təcavüzüne dair Kontakt Qrupu təsis edilib və onun ilk icası keçirilib.

Hesab edirəm ki, Ermənistəni açıq-aydın təcavüzar kimi tanıyan BMT və İOT-in qətnamələri işgalçı dövlətlə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünkü Ermenistanın işgalçılıq siyaseti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də, ümumilikdə, islamın tarixi-mədəni irlərinə qarşı olan hücumdur. Ermənistən işgal etdiyi ərazilərdə islam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılib, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunub. Onu da bildirmək istərdim ki, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistən Azərbaycan torpaqlarını işgal etdiyinə görə, rəsmən tanımaqdan imtiyənə edib, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə qurmayıb. 5 müsəlman dövləti Xocalı soyqırımı rəsmən tanıyb. Biz bütün bunnları qardaş münasibəti və real dəstəyin nü-

munəsi hesab edirik”, - dövlət başçısı məqalesində yazır.

Dünyanın 10 ölkəsi Xocalı hadisələrinə soyqırımı kimi qiymət verib

Prezident İlham Əliyev Xocalıda, ümumiyyətlə, işgal olunmuş bütün ərazilərimizdə baş verən erməni vəhşiliyinin beynəlxalq aləmə çatdırılmasını siyasetimizin əsas prioritetinə çevirib. Bu istiqamətdə ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük xidmətləri var. Mehriban Əliyevanın səyi nəticəsində xariçi ölkələrdə keçirilən tədbirlər nəticə etibarı ilə müəyyən uğurların formalşamasına getirib çıxarıb. Məhz bu cür fealiyyətin nəticəsində hazırda dünyanın 10 ölkəsi Xocalı hadisələrinə soyqırımı kimi qiymət verib.

ABŞ-in 20-dən çox ştatı Xocalı soyqırımı tanıyb. Sözsüz ki, bunlar çox gərgin bir işin nəticəsində ortaya çıxb.

Dünya ictimaiyyəti Azərbaycana məxsus abidələrin dağılımasına biganə yanaşır

Ermənistən təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işgal edilib. 23 muzeyimizə məxsus 86 min 307 eksponat, 4 rəsm qalereyasına məxsus 371 rəsm əsəri, 13 arxivə məxsus 260 min sənəd, 4 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 85 uşaq musiqi məktəbi, 4 teatr, 2 konser mühəssisəsi talan edilib və dağıdılib. İşgal olunmuş ərazilərdə Azərbaycanın çoxəsrlik tarixinin bütün mərhələlərini əks etdirən dövlət qeydiyyatına alınmış 698 tarixi mədəniyyət abidəsi ilə yanaşı, minlərlə qeydiyyata düşməyən tarix yadigarı da düşmən tapdağında qalıb. Bu gün Qarabağ abidələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük nüfuzlu rəsədlər əldə edilib. Narahatlıq doğuran məsələ dünya ictimaiyyətinin Azərbaycana məxsus abidələrin dağılımasına biganə yanaşmasıdır.

Qeyd edək ki, Azərbaycanın istəyi əsasında Beynəlxalq Muzeylər Şurası, o cümlədən, YUNESCO Ermənistənə müraciət göndərib. Azərbaycanın işgal altındaki ərazilərində, erməni vandalizminin qarşısını almaq üçün beynəlxalq təşkilatların vasitəsi ilə abidələrin mühafizə edilməsinə nəzarət işlərinin həyata keçirilməsi vacib məsələdir. Çünkü Ermənistən “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haqaq Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müdəddələrini kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur. Bundan ermənilərin əsas məqsədi, işgal altında saxlaşdırılan ərazilərdən Azərbaycan tarixini silməklə, özlərin bu torpaqların qanuni sahibləri kimi təqdim etməkdir. Halbuki bu yolla onlar 1918-1923-cü illərdə Qəribi Azərbaycan ərazilərində Ermenistan adlı dövlət yaratmışdır. 2012-ci ildə Parisdə keçirilən UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinin 8-ci sessiyası çərçivəsində işgal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qəbul edilən sənəd im-

kan verir ki, Azərbaycan, törətdiyi cinayətlərə görə Ermənistənə qarşı beynəlxalq təşkilatlar vasitəsi ilə sanksiyaların tətbiq edilməsini tələb etsin. Ancaq aparılan davamlı işlər hələ də ciddi nəticə vermır.

Düşmənin Azix mağarasında qazıntılar aparması bəşəriyyətə qarşı cinayətdir

Ermenilərin əməlləri təkcə tarix və mədəniyyət abidələrimizi talan etməklə yekunlaşdırır. İndi isə onlar xarici ölkələrdən alımları cəlb etməklə, Azix mağarasında qanunsuz arxeoloji qazıntılar aparırlar. Yalnız ərazilərimizi deyil, tarixi de mənimsemək üçün texribatçı fəaliyyətlərle məşğuldurlar. Azərbaycan alımlarının Azix mağarasında aparıldığı uzunmüddətli tədqiqatlar nəticəsində oradakı mədəni təbəqələrin 80 faizi tədqiq olunub. Ona görə də, hazırda orada, nəinki qazıntı, eyni zamanda, keşfiyyat işləri aparmaq belə bəşəriyyətə qarşı en böyük cinayətdir. Həmçinin, Azərbaycanın işgal altındaki memarlıq abidələrini, xüsusiilə, qədim Alban xristian abidələrini mənimseməkle onlara xas olan detal və yazıları qazib erməni element və yazılarını eləvə edirlər. Bakıda keçirilən “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm nazir Əbülfəs Qarayev bildirib ki, yeni kitabda toplanan tarixi faktlar və arxeoloqların tapıntıları zəngin materiallar təsdiq edir ki, Qarabağ, həqiqətən, ilk insan məskənlərindən hesab edile bilər.

Ümummilli Lider Heydər Əliyevin “Şuşa təkcə şuşalılar üçün yox, vətənimizi sevən hər bir azərbaycanlı üçün əziz torpaqdır”, - Prezident İlham Əliyevin “Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür” sözlərini xatırladan Əbülfəs Qarayev Qarabağ həqiqətlərinin dünya ictimaiyyətine çatdırılması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin təqdirətiyə olduğunu vurğulayıb.

Nazir yeni nəşrin əhəmiyyətindən danışaraq bildirib ki, kitab “Azix mağarası”, “Məğrur albanlar”, “Monqol istilası”, “Mühabəribərərəsə dövr”, “Pənahəli xan Qarabağlı”, “Yenilmez Şuşa”, “Çətin seçim”, “Əcdadların torpağı uğrunda”, “Ne unutmaq, ne də bağışlamaq” fəsillərindən, proloq və epiloqdan ibarətdir. Bu fəsillərin hər birində mövzu elmi və tarixi mənbələrə istinadla müükəmməl əhatə olunub. Kitab Qarabağın bizim üçün niyə bu qədər əziz olduğunu dünaya çatdıracaq.

Bakıdan gedən erməni Qarabağ həqiqətlərini açıb İrəvanı biabır etdi

Dağlıq Qarabağ münaqişəsi zamanı Bakıdan Ermənistənə qoçan Stella Artüyanın acınacaqlı vəziyyətdə yaşadıqlarından, həkimiyətin onları insan yerinə qoymamasından danışır. Artüyan məhərabə zamanı Ermənistəndən köçürülen azərbaycanlılar üçün Azərbaycanda dövlət tərəfindən hərə-

rəflı şəraitin yaradılmasına qibət etdiyini, Bakıdan Ermənistənə köçən ermənilərin isə hələ də vəqonlarda və yataqxanalarda yaşadıqlarını deyib.

Abovyan şəhərində yataqxanada yaşayan Artüyan “express” saytında bildirib ki, Ermənistənə köçməsindən illər keçib, lakin hələ də heç bir problem həll olunmayıb. Sayt yazır ki, məhərabə zamanı Azərbaycandan köçənlərin və 1988-ci ildə baş vermiş Spitak zəlzələsində zərərəkmişlərin həyat seviyyəsi fonunda Ermənistənə Qarabağ klən zənginləşir. Erməni jurnalist elave edir ki, azərbaycanlılar ermənilər tarix boyu sülh içinde yaşayıblar, lakin Koçaryan və Sarkisyan qəbiləsi varlanmaq üçün münaqişə yaratdı və ciblərini doldurdular. “Faktiki olaraq, Ermənistənə həkimiyət Qarabağ münaqişəsindən və ermənilərin mənasız yere yaşadığı faciədən istifadə edərək, varlanırlar” deyə məqaledə bildirilir. S.Artüyan acınacaqlı vəziyyətdən xilas olmaq üçün ölkədən getmək istədiyini, lakin buna da imkan verilmədiyini deyib: “Ermənistən hökuməti bütün sefirləklərə təlimat verib ki, vaxtile Azərbaycandan köçənləri ölkədən buraxmasınlar. Çünkü biz qazancın mənəbəyi. Ermənistənə qəçqinlərin həyat seviyyəsinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatlardan maliyyə yardımınırlar. Amma indiye qədər kimse bu pulların hara getdiyini aşadırıbm? Həni bize tikdikləri evlər? Ümumiyətə, belə evlər mövcuddurmu?”

Daha sonra Artüyan erməni dilinə nifrət etdiyini qeyd edib

S.Artüyan Ermənistən prezidenti Serj Sarkisyanı satqın adlandırbı: “O öz şəxsi qazancı, öz ailisi, öz cibi haqda daha çox düşünür, nəinki əsgərlər və camaat haqqında”.

“Qarabağı Azərbaycana verməlidirlər. Mən istəyirəm ki, dünyada haqq-ədalət olsun”

Rusyanın məşhur jurnalisti, televiziya aparıcısı Maksim Şevçenko Azərbaycan haqqında danışır.

Tanınmış aparıcı öz videoköşəsində bildirib ki, ermənilər Rusyanın düşmənləridir: “Bəli, bu, belədir. Ermənilər Rusyanın düşmənləridir. Qarabağ isə Azərbaycanın ərazisidir. Lakin Qarabağın taleyini Rusiya, İran və Türkiye həll edə bilər. Azərbaycanlılar mütləq Qarabağa qayitmalıdır. Qarabağ Azərbaycana verməlidirlər. Mən istəyirəm ki, dünyada haqq-ədalət olsun”.

Aparıcı qeyd edib ki, Qarabağ məsələsi məhərabə yolu ilə həll olunmamalıdır. Ancaq sülh yolu ilə olmalıdır.

Jalə Bayramlı Azərbaycan Respublikasının Prezidenti yanında Kütłəvi İnformasiya Vəsitişlərinin İnkışafına Dövlət Dəstəyi Fonduğun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

Müsavatda yarpaq tökü mü gözlənilir və qarşılurmalar çox istefalara səbəb olacaq

Müslimlər döşərgesində təmsil olunan partiyalar seçki ərafinə yaman çaxalanırlar və təlatümlər heç də müsbət nəticələr vəd etmir. Müsavatda Tofiq Yaqublunun məzəhəkəsi bitmək bilmir, "Milli Şura"da və AXCP-də isə intriqalar dərinləşir. "Milli Şura" üzvü olduğu üçün T.Yaqublunun başqan müavini vəzifəsindən çıxarılması birmənalı qarşılıqlamayıb, hətta etirazlara səbəb olub. Müsavatçılar, sosial şəbəkə istifadəçiləri və ictimai fəallar arasında Müsavat rəhbərliyinin qərarından narazı olanlar da var. T.Yaqublunun müavinlikdən azad olunmasını Müsavat başqanı Arif Hacılı üçün rüsvayçılıq hesab edənlər də az deyil.

Keçmiş müavinin Kərimli ilə əlaqələrini müsavatçılar həzm edə bilmirlər

Müsavat partiyasının başqanı Arif Hacılinin müavini Tofiq Yaqublunu öz vəzifəsindən uzaqlaşdırmasının ardına yaranan səs-küy səngimek bilmir ki, bilmir. AXCP və "Milli Şura" kulularında Hacılinin bu qərarı, xüsusilə, sərt şəkildə pişlənilir. Hətta sosial şəbəkələrdə etik normaları və çərçivəni aşan kəskin ifadələr yer alır. 2013-cü ildə Müsavatın, AXCP sədri Əli Kərimlinin patronajlığı altında olan "Milli Şura"nın tərk etməsi iki siyasi qurum arasında dərin uçurum yaratdı və məhz bundan sonra başqan müavini postuna sahib olan T.Yaqublunun "Milli Şura"da qalması, eləcə də, bu qurumun koordinasiya mərkəzində yer almış müsavatçıları bərk qicqlandırıb və buna görə də, başqanın bu qərarını başa düşmək çətin deyil. Çətin olan, 2013-cü ildə yolları ayrılan Müsavatla "Milli Şura"nın bəzi məsələlərde ortaq mövqə sərgilədiyi təqdirdə, 11 aprel tarixli prezident seçkiləri ilə bağlı eyni qərarı bölgündükləri halda, Tofiq Yaqublunun "Milli Şura"nın üzvü olmasından Müsavat rəhbərliyinin narahatlıq keçirməsini başa düşməkdir. Maraqlıdır, eger Yaqublunun "Şura" ilə əlaqələrinə haqq qazandırmırlarsa, nəyə görə özləri eyni mövqə sərgileyirler? Yaxud seçki ilə bağlı eyni qərar qəbul etdikləri təqdirdə, başqanın keçmiş müavininin Kərimli ilə əlaqələrini niyə hezm edə bilmirlər?

Müsavat partiyası, bütövlükde, "Milli Şura"nın tərkibindən çıxdığı təqdirdə, bu partiyanın səlahiyyətlisinin, yəni T.Yaqublunun sonrası 5 il müddətində həmin qurumda qalması, bilavasitə partiya rəhbərliyinin zəifliyi hesab edilir. Vaxtılı T.Yaqublunu başqan müavinliyinə A.Hacılı təyin



edib və 5 il ərzində, onu müavinlikdən azad etmək səlahiyyətləri olduğu halda, bunu etmeyib. Deməli, Hacılı, sadəcə, zəiflik nümayiş etdirib və əslində, bu zəifliyi gizlətmək üçün, indi bu münasibəti bildirməye məcbur olub.

Hacılı öz postundan narahat olduğu üçün Yaqublunu vəzifəsindən kənarlaşdırıldı

A.Hacılinin öz müavinini vəzifəsindən azad etməsinə əsas səbəb kimi, Yaqublunun Müsavat başqanı vəzifəsine iddiələ olması da tekzib edilə bilmez. Hətta ona yaxın partiya üzvlərinin bu istiqamətdə müəyyən işlər apardıqları da belli idi. Partiya rəhbərliyinin onunla münasibətlərində soyuqluğa həm də bu məqamın səbəb olmasından istisna deyil. Başqan müavini olduğu vaxtlarda belə Yaqublu belə bir iddiada olduğunu gizlətmirdi və A.Hacılı, görünür, öz postundan narahat olduğu üçün onu öz vəzifəsindən de konarlaşdırıldı. Bir sözə, başqan öz müavinini vəzifəsindən azad etmək, rəqibini sıradan çıxardı və öz yerini rahatladi. Onsuz da, Hacılinin siyasi mübarizədə seçkiyə qatılmak, namızəd olmaq kimi heç bir hakimiyət iddiası olmayıb və yegane istəyi partiyada başqan olaraq qalmadır. Öz müavinini uzaqlaşdırmaqla, başqan bir növ öz mövqeyini möhkəmləndirdiyini zənn edir.

Müsavatdan az-çox xəbəri olanlar bilir ki, bütün müavinlər kimi, T.Yaqublu da əldəqayırma başqan A.Hacılini bu vaxta qədər hesaba belə almır. Müavin olduğu müddətə başqanın qərarlarını, əmərlərini və tapşırıqlarını qulaqardına vurmaqla, saymazlıq göstərməkdən belə çəkinmirdi. Bu da, öz növbəsində, təbii ki, başqanın ürəyinə deyildi və nəhayət, A.Hacılı ipəsapa yatmayan müavinini cezalandırdı. Şəxsən başqanın əmri ilə T.Yaqublu vəzifəsindən azad edildi. Doğrudur, öz açıqlamalarında A.Hacılı müavinini qərarlarla diqqət və vaxt ayıra bilmədiyi üçün azad etdiyini bildirir. Amma qeyd etdiyimiz kimi, bunun səbəbəri çox dərin idi və bu səbəblər uzun zaman idi ki, başqanı narahat edirdi. Bəlli oldu ki, Müsavatda baş veren-

ləri dərhal "Milli Şura"ya çatdırın, tabe olmaqdan imtina edən, öz postuna göz dikən Tofiq Yaqublu probleminin həllini A.Hacılı onu başqan müavini vəzifəsindən azad etməkdə gördü.

Müsavatın durumunun bundan sonra daha acınacaqlı olacağı gözlənilir

Yaqublunu vəzifəsindən azad etməkdə düz qərar verdiyini düşünən başqan, lazım gəldikdə, onu partiyadan uzaqlaşdıracağının belə gizlətmir. Yəqin ki, may ayında keçirilməsi nəzərdə tutulan qurultaya qədər Hacılı bu qərarı da vermiş olacaq. Çox ehtimal ki, öz postunu qorumaq üçün müəyyən qədər tərəfdarları olan Yaqublunu səhnədən uzaqlaşdırmaq qərarındadır. Hətta onun tərəfdarlarının üzvlüyü belə bundan sonra şübhə altındadır. A.Hacılı, ələlxüsəs, T.Yaqublunun qohumu Alya Yaqublunu da uzaqlaşdırmaqdə bir problem olmadığını etiraf edir. Çox güman ki, Alyanın artıq əleyi ələnib, xəlbiri də göydə fırıldır. Ola bilin, bu gün - sabahlıqdır və qohumundan sonra növbə onunkudur.

Hadisələrin gedişi, onu deməyə əsas verir ki, Müsavatda yarpaq tökü mü gözləniləndir və ciddi qarşılurmaların hələ çox istefalara səbəb olacağı inkar edilə bilmez. Bir sözə, Müsavatın durumunun bundan sonra daha acınacaqlı olacağı gözlənilir. Partiyada kimlərin qalacağı, kimlərin təmsil olunacağı məsələsi sual altındadır. Hətta ele ola bilər ki, müsavatçıların kiçik bir aksiya keçirməyə də nümayəndəsi qalmaz. Bu hala həm hazırlıqlı olmaq, həm də vəziyyətdən çıxmaq üçün A.Hacılı Ə.Kərimliyə birgə aksiyalar keçirmək təklifi ilə çıxış edib. Yəqindir ki, Kərimlinin özünün də çətin durumda olduğunu yaxşı başa düşdüyü üçün, çərəsizliyindən əmin olduğu üçün başqan belə bir təklif etməkdə ürəklənib. Təbii ki, öz növbəsində, çətin durumda olan Kərimli də, xarici qüvvələrin ondan imtina etdiyi bir durumda, daxildə isə özüne qarşı arzu etmədiyi bir münasibət olduğu halda, təklifi qəbul etmək məcburiyyətindədir. Çünkü onsuz da, seçkilərdə iştirak etməmək qərarı belə onun üçün ən böyük zərbədir və bu zərbənin açısından əzəzli iştirakçılarından ibarət aksiyalarla çıxarmaqdan başqa çərəsi qalmır.

Sözsüz ki, baş tuta biləcək, ya bilməyəcək bu aksiyalar müslimlər döşərgesinin çərəsizliyinin təzahürü kimi dəyərləndirilir və bu aksiyaların da effekt verməyəcəyi gün kimi aydınlaşır. Çünkü dəfələrlə istifadə etdikləri bu taktika her zaman nəticəsiz qalır və bu dəfə də analoji olaraq, heç bir nəticə vəd edə bilmez.

İnam HACIYEV

Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitoring keçiriləcək

ATƏT-in fealiyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 21-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitoringin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fealiyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitoringi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç aparacaqlar.

Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatı aşkarlanıb

Gömrük nəzarətinə bəyan edilməyən qızıldan hazırlanan zərgərlik məmulatı aşkarlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının el yüklerinə "Smiths detektion Heimann X-ray" yüksək ləvəzəmətli gömrük nəzarətine bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilerzik, 4 cüt qızıl sıraq və 10 ədəd qızıl boyunbağı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.



"Fikirləşin, hamınız fikirləşin!"

AFƏT

Ac toyuq yuxusunda dari görər", deyiblər. Vallah, toyuğun yuxu görməsinin nə dərəcə doğru olub-olmadığını deyə bilmərəm, amma AXCP sədri Əli Kərimlinin yuxu gördüyü həqiqətdir. Gecə-gündüz, "dari" ni necə və hansı pullar hesabına olacağının düşündüyü halda, xaricdən geləcək və ya gətiriləcək valyutanın birdən-bire kəsilməsi gül kimi yuxusuna haram qatıb. Yaziq nə bilsin ki, ətrafına yiğidiyi qohum-əqrəbəsi, dost-tanışı onun bəd ayaqda dadına çatmayacaq. Üzəşdiyi problemin mənəgəsində necə sixiləbsa, bir də gözünü açıb ki, "vay dədəm, vay, lələ köçüb, yurdum qalib".

"Milli Şura" adlı klubda o qədər adamdan, olan-qalan, ele bir özüdű, bir də Cəmil Həsənli. Rus demiş "sam dejurnı, sam denevalnı"dı. Hər kəs başını götürüb, qaçıb dünyanın dörd bir tərəfinə. Hələ, bu C.Həsənliyə bax bir. Adama deyərlər, sən hara, Avropa hara? Doğma dillimizdə düz-əməlli danişa bilmir, aparıb başını qoşur başlara. Dündür, vəziyyətdən çıxmək üçün iddia edir ki, Londondakı qızının əri ona müəyyən şəxslərlə əlaqələr qurub-danışmasında tərcüməçilik edir. Adama deyən lazımdır ki, bəs qızının əriyle necə ünsiyyət qura bilirsən? Ə.Kərimli də əlaci kəsilib, olan-qalan qohumlarını yığib başına Ağabala sayağı başlayıb çıxışına:

- Başa düşməlisiz ki, işimiz engeldir? Sizə bildirməliyim ki, sabah klubumuza xarici dostlarımızın iştirakı ilə xüsusi bir komissiya gəlir. Özfəaliyyət dərnəklerimizin işlərini kökündən yoxlayacaqlar. Nə isə, işlərimizə baxacaqlar. Gül kimi havadarlarımıza piketler, mitinqlər söz vermişdik, küçələrdə səsimizin var gücüylə konsertlər verəcəkdir. İndi nə edəcəyik?

Klubun yoxlanılması məsələsini eşidən mətbuat xidmetinin rehbəri Natig Adilov dəli kimi yerindən sıçradı:

- İşləri-gücləri qurtarır. Niye baxacaqlar?

Ə.Kərimlinin yaxın qohumu Bahəddin Həziyev - Niye baxacaqlar yox, nəyə baxacaqlar? Bəli. Yaman yerdə axşamladıq.

İpiqriq və satqınlardan olan Gültəkin Hacıbəyli yaziq görkəm alıb:

- Vallah, heç başa düşə bilmirəm ki, niye bizim klubumuz camaatın xoşuna gelmir. Biz ne eləyə bilərik, ay Əli!?

Heç bir nəticə eldə edə bilmədiyini görən klubun rehbəri az qaldı od püşkürşün.

- Heç utanırsınız? Dedim qohum-əqrəbədir, bəd ayaqda dadına çatarlar. Xaricdən alıdığımız qrantlardan, ianə yardımlarından bəhrələnib, özümüzə gün-güzəran qurarıq. Buna görə də, mən sizə öz klubuma işə götürdüm.

G.Hacıbəylinin ağızını büzüb narazılıq etməsi Ə.Kərimlini daha da özündən çıxardı:

- Səsinizi kəsin. Təcili tədbir görməliyik ki, sabah klubda özfəaliyyət dərnəkleri olsun. Ya əməlli-başlı küçələrə çıxmaga adam toplayın, yüksək seviyyədə qışqır-bağır salınıslar, ya da elə sizin özünüzü xarici havadarların qarşısına çıxaracam. Göstərərsiniz fərasətinizi. Mən o boyda "kışılərə" söz vermişəm və sizə görə gül kimi xarici valyutadan məhrum ola bilmərəm. İndi fikirləşin, hamınız fikirləşin...

Mülkiyyət hüququnun əldə edilməsi üsulları

Mülkiyyet hüququnun əldə edilməsinin ilkin üsullarından biri də mülkiyyətin əldə etmə müddətidir. Müddəti əldə edən mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin iradəsindən asılı olmayaraq əmələ gəlir. Həm fiziki, həm də hüquqi şəxslərin əldə etmə müddətinə görə, mülkiyyət hüququ yaranı bilər. Əldə etmə müddətinə görə, mülkiyyət hüququnun yaranması üçün qanunda nəzərdə tutulan müəyyən şərtlərin (rekvizitlərin) olması vacibdir.

Birinci, qanunda nəzərdə tutulmuş əldə etmə müddətinin vaxtı başa çatmalıdır. Bu zaman daşınmaz (məsələn, ev və s.) və daşınar (avtomobil və s.) əmlaka mülkiyyət hüququnun əldə olunması bir-birindən fərqlənir. Daşınmaz əmlakin mülkiyyətcisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasilesiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir.

İkinci, müddətli eldə edən əmlakı öz şəxsi əmlakı kimi eldə edərkən, onun digər mülkiyyətçisinin olmamasını nəzərə almalıdır, eks-halda müddətli eldə etmənin rekvizitləri yox olmuş olur, həm də sahibliyin vicdanlılıq və aşkarlığı şübhə altına alınmış olur.

Üçüncü, o emlaki vicdanlı elde etmeliidir. Bu, o demekdir ki, emlakı elde eden həmin əmlak üzerinde mülkiyyət hüququna malik olmamasını bilmir və bilməməlidir. Belə ki, hüquq təsdiqəcisi sənədlərin olmaması (məsələn, yaşayış evinə) hələ elde edənən vicdansız olmasına dəlalət etmir.


Dördüncü, emlaki elde eden onu açıq elde etmeli ve gizletmemelidir. Öks halda, onun hem vicdanlı, hem de qanunla teləb olunan rekvizitlərinin olmasına şübhə varanar.

Beşinci, müddetli əldə etmə yuxarıda deyilən şərtlərə cavab vermək-lə həm də daimi (fasılısız) olmalıdır.

Mülkiyyət hüququnun əldə edilməsinin mühüm üsullarından biri də törəmə üsuldur. Törəmə üsulla mülkiyyət hüququnun yaranması dedikdə, əmlak üzerinde mülkiyyət hüququnun əvvəlki mülkiyyətçinin hüququndan törəməsi başa düşür. Ölkəmizdə vaxtlı - sosialist inqilabi nticəsində mülkiyyətin hökmran növünün əməle gelməsində milliləşdirmə mühüm rol oynamışdır. Milliləşdirmə dedikdə, istehsal vasitələrinin normativ qaydada məcburi dəyəri ödenilmədən dövlətin xeyrine olaraq alınması başa düşür. Milliləşdirmə üçün aşağıdakılardır: 1) əsas istehsal vasitələrinin dövlətin xeyrine məcburi alınması; 2) əmlakin dəyəri ödenilmədən dövlət mülkiyyətinə keçməsi; 3) maddi dəyərlərin normativ qaydada, başqa sözə, rəhbərliyin qərarı ilə və başqa aktlarla alınması. Təəssüf ki, ölkəmizdə milliləşdirmə əvəzsiz olaraq aparılmış, əvvəlki sahiblərə heç bir kompensasiya verilməmişdir. Onilliklər sübut etdi ki, böyük istehsal potensialını özəlində cəmləşdirmekle dövlət, artıq onun idarə olunmasının öhdəsindən gələ bilməmişdir. Artıq fiziki və hüquqi şəxslərin əmlakinin məcburiyyət yolu ilə dövlətin müsadirə etmesi imkanları əsaslı dəyişikliklərə uğramışdır. Belə ki, Azərbaycan Respublikası

sında "Mülkiyyət haqqında" Qanunun 23-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna xitam verən qanunvericilik aktları qəbul etdikdə, həmin aktların qəbul olunması nəticəsində, mülkiyyətçiye dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə Azərbaycan Respublikası və Naxçıvan MR tərəfindən mülkiyyətçiye tam həcmində ödənilir. Həzirdə ölkəmizdə özelleşmə, yəni dövlət əmlakının fiziki və hüquqi şəxslerin mülkiyyətinə verilməsi prosesi gedir. Bu zaman dövlət mülkiyyətinə xitam verilmesi və bunun əsasında fizi ki və hüquqi şəxslərin mülkiyyət hüququnun əldə edilməsi hüquq varisliyi qaydasında baş verir. Törəmə üsullardan biri də hüquqi şəxsin leğvi və ya yenidən təşkili zamanı mülkiyyət hüququnun əldə edilməsidir. Yenidən qurulması zamanı hüquqi şəxsin əmlakı hüquqi varislərə keçir. Müəssise leğv edildikdə isə, kreditorlarla haqq-hesab çekildikdən sonra yerde qalan hissə hüquq varisləri arasındada bölünür. Bu zaman müəssisenin təsis müqaviləsi nəzəre alınır. Əgər leğv olunan hüquqi şəxs ictimai teşkilatdırsa, onun əmlakı ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada rəftar olunur. Bütün bu sahəde mübahisəli məsələlər məhkəmə qaydasında həll olunur. Rekvizisiya və müsadirə də mülkiyyət hüququnun əldə edilməsinin törəmə üsullarındandır. Hüquq pozuntusu üçün sanksiya olaraq, dövlət tərəfindən əmlakın məcburi, dəyeri ödənilmədən alınmasına müsadire deyilir. Bele hallarda, dövlət həmin emlaka görə mülkiyyətçinin öhdəliklərindən ötrü cavabdeh deyildir. Cinayət hüquq müsadirəyə tamah məqsədilə edilmiş ağır və xüsusi, ağır cinayetlərdə əlavə cəza növü kimi baxır. Müsadirə yalnız məhkəmə tərəfindən və qanunda nəzərdə tutulmuş hallarda tətbiq olunur. Müsadirə müqəssirin həyatı üçün zəruri olan və onun himayəsində olanın əmlakına yönəldilə bilməz. Bele əmlakin siyahısı qanunvericiliklə müəyyən olunur. Mülki-hüquqi müsadirə sanksiya kimi etibarsız əqdər zamanı da tətbiq edilir. Müsadirənin millileşdirme ilə oxşarlığı var, her ikisində əmlak məcburi, dəyeri ödənilmədən dövlət mülkiyyətinə daxil edilir. Bunniların bir-birindən fərqi ondadır ki, millileşdirmədə əmlakın alınması normativ qaydada həyata keçirilir, müsadirədə isə konkret hüquq pozuntsuna görə. Mülkiyyətçidən dövlət mənafeyi və ya ictimai mənafə üçün (tebii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar və s.) dəyeri ödənilməklə əmlakın dövlət tərəfindən alınması həcz və yaxud rekvizisiya adlanır. Rekvizisiya aşağıdakı cəhətlərinə görə müsadirədən fərqlənir: 1. Rekvizisiyada əmlakın dövlət mülkiyyətinə keçməsi, ancaq dəyeri ödənilməklə mümkündür; 2. Əmlakın dövlət mülkiyyətinə qatılmamaqla müəyyən müddətdə alınması. Məsələn, tebii felaket zamanı yerli icra hakimiyəti və bəlediyə orqanları əhaliyə məxsus olan nəqliyyat vəsitələrindən istifadənin vacibliyi haqqında qərar çıxara bilər. 3. Rekvizisiyada əmlakın alınması hüquq pozuntsusuna görə deyil, dövlət və ictimai maraqların təmini məqsədilə həyata keçirilir. Əmlakı üzərində qanunsuz rekvizisiya və müsadirəyə məruz qalmış şəxs ona dəymış zərərin dövlət hesabına ödənilmesi barede məhkəmədə iddia ilə cixis edə biler.

ler. Törəmə üsullardan biri də müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququnun əmələ gəlməsidir. Müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışdır, əşyanın verildiyi vaxtdan əmələ gelir. Məlik Məccəlinin 181-ci maddəsində daşınan əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları göstərilmişdir. Həmin maddəyə əsasən, daşınar əşya ya mülkiyyət hüququnun əldə edənən verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona vermelidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edəninin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bəzən əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsən sahibliyi tələb etmək hüququnu əldə edənən vermesi. Şəxsin qanunvericiliyin tələblərinə əmək etməklə, özü üçün hazırladığı və ya yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə neticəsində götürülen bəhərə, məhsula və gelirə mülkiyyət hüququ isə həmin əmlakin mülkiyyətçisine məxsusdur. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxsin tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninləşdirilməsinə dair digər eqdə əsasında əldə edilə bilər. Fiziki şəxsin öldükdə, ona mənsub olmuş əmlakanın mülkiyyət hüququ onun vərəsələrinə, həqiqi şəxs yenidən təşkil edildikdən isə, yenidən təşkil edilmiş hüquq şəxsin hüquq varisi olan hüquqi şəxse keçir. Mülki qanunvericilik daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsində bir sır qaydaların müəyyən etmişdir. Həmin qaydaların biri də daşınmaz əmlakin satılmasına (verilməsinə) dair eqdərində dövlət reyestrində qeyde alınmasıdır. Belə ki, bu cür əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakin dövlət reyestrində qeyde alındığı andan əldə edənə keçir. Əgər daşınmaz əmlakin dövlət reyestrində əsəssiz qeyde alınmış mülkiyyətçi qeyde alınanın əsəssiz olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasılısız və etirazsız sahiblik etmişsə, daha həmin sahə barəsində ona etiraz edile bilməz. Mülkiyyətçisi olmayan daşınmaz əmlakin əldə edilməsində isə mühüm tələb qanunvericiliyin müəyyən edilmiş əldə etmə müddətinin şərtlərinə riayət edilməsidir. Konstitusiya və mülki qanunvericiliyin mülkiyyət hüququnun toxunulmazlığını təsbit etməsi, bu və ya digər əmlak üzərində bütün hallarda fiziki və həqiqi şəxslərin mülkiyyət hüququnun təsdiq olunmasını təmin etməsi demək deyildir. Biz, birləşən şəxslər mülkiyyət hüququna xitam verilməsinin digər şəxslər mülkiyyət hüququnun əldə edilməsi ilə nəticələnməsi barədə çoxlu misallar getirmişik. Lakin ola bilər ki, mülkiyyət hüququna xitam verilməsi, onun digər şəxslər əmələ gəlməsi ilə nəticələnməsin. Bu əşyanın mülkiyyətçi tərəfindən istifadə olunması hallarından başqa, mülkiyyətçinin onu məhv etməsi zamanı da baş vere bilər. Məsələn, ona lazım olmadıqda və ya selahiyətli dövlət organının tapşırığı ilə xəstə mal-qaranın məhv edilməsi və s. Deyilən sebebələr bəzən, ümumiyyətə, həqiqi cəhətdən tənzimlənmə tələb etmir (mülkiyyətçi öz əmlakını məhv edərkən, əgər bu hərəkət



Azerbaycan Respublikasının Prezidenti yanında Kültürv İmətindiyi Vəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

*Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu*nın maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

başqalarının maraqlarına toxunmursa), bəzən də bu səbəblər təkcə mülkiyyət hüququ normalarının deyil, digər hüquq normalarının təsirinə düşmüş olur. Beləliklə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) yasından istifadə etməməsi imkanı da daxildir. Əger əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda, mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

faktik sahibiliy həyata keçirməyin hüquqi cəhdən təmin edilmiş imkanıdır. İstifadə hüquq - əmlakdan (əşyadan) onun faydalı təbi xassələrini hasil etməyin, habelə, ondan fayda götürməyin hüquqi cəhdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəher, törmə şəklində və başqa formalarda ola bilər. Sərencam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını teyin etməyin hüquqi cəhdən təmin edilmiş imkanıdır.

Mülkiyyetçi qanunvericilikle ve ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənleşdirilmiş hədlərde əmlaka (əşyaya) sənət bəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqlarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafə üstünlüyü dəqiq ifadə edilməmişdir və onur hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

Istifadə hüququna şəxsin öz əş-

Vahid ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru

Doyunca yatmasanız, bu dəhşətli xəstəliklər sizi gözləyir...

Doyunca yatmamağın ziyani şübhə doğurmur. Alimlər səbüt ediblər ki, yuxu çatışmazlığı bir çox xəstəliklərə həssaslığı artırır və hətta orqanizmə genetik dərəcədə təsir edir. Hazırda mütəxəssisler aşkarlayıblar ki, yuxunun itmesi niye məhz beyninə təsir edir və əger öten gecəni rahat yatmamışsa, bizi nəyi düşünmək niyə mürekkebdür. Məsələn, yaddan çıxmış açılar, xoşagelməz səhvler, ütü, ayaqqabını ayaga düz geyməmək və s. Məlum olub ki, buna səbəb doyunca yatmama şəraitində aralarında əlaqələrin getdikcə zəifləşdiyi neyronlardır. Tel-Əvvil, Kaliforniya və Helsinki universitetlərinin əməkdaşları bunu müşahidə ediblər. "Med.vesti.ru" saytında yer alan xəbərə görə, tədqiqatın müəllifləri bir qrup insanda neyronların feallığını qiymətləndiriblər. Onlara çoxlu sayıda şəkilləri mümkün qədər tez sürətlə qruplar üzrə çeşidləmək tapşırılıb. İştirakçılar tapşırığı həm "normal" halda, həm də doyunca yatmamaq halında yerinə yetiriblər. Müyyəyen edilib ki, doyunca yatmamağın müddəti artdıqca, çeşidləmə çətinləşib. Belə ki, iştirakçıların beynində neyronlar daha ləng oyanıb, daha asta təsir göstərib, siqnalalar daha gec ötürülüb. Bunun nəticəsini, məsələn, avtomobili idare edərkən müşahidə etmek olar. Sürçü avtomobilin qarşısından keçən piyadanı gördükde, əger onun görəmə qabiliyyəti normaldirsa, lakin siqnalın işe salınması adı haldan daha çox vaxt tələb edir, mütəxəssisler bildirirlər ki, nəticə çox pisdir. Bein dalğaları da çox zəif hərəkət edir. Alımlar bəyan edirlər ki, onların bu təcrübəsi yuxunun kifayət qədər olmasına zəruriliyini təsdiqləyir.

Soyuq su ilə duş qəbul etməyin inanılmaz faydaları

İlk eşitdiyiniz zaman içinizdən titrətmə keçə bilər, amma soyuq duş qəbul etməyin faydaları olduqca çoxdur.

İmmunitet sistemini gücləndirir

Soyuq su ilə duş qəbul etməyin immunitet sistemini gücləndirdiyini göstərən saysız araşdırımlar mövcuddur. Soyuq su titrəməyə səbəb olduğu üçün metabolik sürəti artırır və immunitet sistemini aktivləşdirir.

Ariqladır

Bədəniniz soyuğa məruz qaldıqda isinmək üçün daha çox enerji istehsal etməsi lazımlıdır. Nəticədə də isinməyə çalışırmış daha çox yağı əridir və ariqlamağa yardımçı olur.

Qan dövranını sürətləndirir

Soyuq su ilə duş qəbul edənlərin qan dövranının daha sürəti olduğu qeyd edilir. Soyuq su qan axınını həyatı orqanlara yönəldirir və bədənin daha effektiv şəkildə qan dövranını təmin edir.

Depressiya qarşı təsirlidir

Soyuq suyu depressiyanın simptomlarını azaltlığı müəyyən edilib. Depressiv zamanlarda soyuq suyun altında bir müddət dayanmağın insanın özünü daha yaxşı hiss etməsinə səbəb olduğu aşkar olunub.

Dəri və saçların parıldamasını təmin edir

Soyuq su açıq məsamələrin daralmasını təmin edir. Bu sayədə də daha sağlam və parlaq bir dəriyə sahib olursunuz. Həmçinin soyuq su ilə duş qəbul edənlərin saçlarının daha parlaq görünündüyü qeyd edilir.

Testesteron səviyyəsini artırır

Soyuq duş qəbul edən kişilərdə testesteron səviyyəsinin daha yüksək olduğu məlum olub. İsti su və isti mühit spermanın keyfiyyətini azaldır. Övlad sahibi olmaq isteyirsinizsə, soyuq duş qəbul etməyiniz məsləhət görülür.

ELAN

ADPU-nin filologiya fakültəsinin II kurs tələbəsi Paşazadə Şəlalə Əliağa qızının tələbə bileyti itdiyi üçün etibarsız sayılır.

Gədəbəy rayon Daxili İşlər Şöbəsinin Pasport Qeydiyyat İdarəsi tərəfindən İsmayılova Nərimin Sünbüll qızına verilmiş şəxsiyyət vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya müəllimliliyi ixtisası üzrə III kurs tələbəsi Bağırova Ayşən Şahin qızının adına verilmiş tələbə bileyti itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62**

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə


21 fevral

Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib

Pesəkar Futbol Liqası (PFL) 2017-2018-ci il mövsümünün təqvimində müyyəyen dəyişiklik edib. PFL-in saytında yer alan xəbərə görə, milli komandamızın mart toplantı və yoxlama görüşləri, eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasının və ölkə kuboku yarışlarının təqvimində dəyişikliklər olunub.



Azərbaycan Premyer Liqasının XIX turunun "Kəpəz"- "Qəbəle" və "Keşlə"- "Neftçi" matçları martın 9-da, "Səbail"- "Sumqayıt" və "Qarabağ"- "Zirə" matçları ise martın 10-da keçiriləcək. XX turunun "Keşlə"- "Qəbəle" matçı martın 13-də, turun digər üç oyunu isə 14-de başlayacaq. XXIII turda aprelin 14-də keçirilməsi nəzərdə tutulan "Zirə"- "Neftçi" oyunu ertəsi günə təxirə salınır. Azərbaycan kuboku yarışlarının yarıfinal mərhələsinin ilk oyunları aprelin 12-də keçiriləcək.



"Manchester Siti" İngiltərə kuboku ilə vidalaşıb

Futbol üzrə İngiltərə kuboku yarışlarında daha bir dördəbir finalçının adına aydınlaşdırıldı. Üçüncü divizion təmsilisi "Uiqan" mərhələ adlamış sevincini yaşayıb. Premyer Liganın lideri "Manchester Siti" ilə qarşılaşan Premyer-şip təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Matçda yeganə qolun müəllifi "Uiqan"ın hücumçusu Villi Qriqq olub. Qeyd edək ki, "şəhərlilər" görüşün ikinci hissəsini bir nəfər azlıqda keçiriblər.



Modrić və Marselo PSJ-yə qarşı oynayacaq?

Realın zədəli futbolcuları Luka Modrić və Marselo tibbi müayinədən keçiblər. Klubun saytında yer alan xəbərə görə, hər ki oyunçunun ayaq ombasında zədə aşkarlanıb. Onların bərə müddəti barədə məlumat verilməyib.

Ancaq klubun baş məşqçisi Zinəddin Zidan deyib ki, Modrić və Marselo Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab görüşünə kimi hazırlanıclar. Qeyd edək ki, PSJ - "Real" matçı martın 6-i keçiriləcək. Bu komandalar arasında ilk oyunda Madrid klubu 3:1 hesabı ilə qalib gelib.

Klyuvertin oğlu "Barselona"ya keçir



Barselona" "Ayaks"ın 4 futbolcusuna "elçi düşüb". Apasport.az saytının xarici mətbuatada istinadən məlumatına görə, onlar arasında məşhur hollandiyalı Patrik Klyuvertin oğlu Castin Klyuvert də var.

Son olaraq "Qremio"dan Arturla anlaşan kataloniyalılar "Ayaks"ın 4 gənc üzvü - müdafiəçi Mattijs de Liqt, yarımmüdafiəçilər Donni van de Bek, Frenki de Yonq və hücumçu Klyuvertin oyununu canlı izləmək üçün nümayəndəsini Hollandiyaya göndərib. "Ayaks"ın "Zvolle" ilə (1:0) çempionat matçını canlı izleyən Xose Mari Bakero rəhbərliyi təqdim etdiyi raportda futbolçular barədə müsbət rəy yazıb. O, xüsusən də, sonuncunun böyük perspektiv və etdiyini vurğulayıb. Dərhal "Ayaks"la danışqlara başlayan "Barselona" rəhbərliyi Castinin atası Patrik Klyuvert artıq razılığını alıb. 18 yaşlı forvardın yayda ispanlara keçidi gözlənilir. Qeyd edək ki, Patrik Klyuvert 1998-2004-cü illərdə "Barselona"nın formasını geyinib.

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzərTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.